

Salam Qədirzadə

46 Bənövşə

Proloq

Bir adsız əsər var, onu məndən başqa heç kəs oxumayıb.

* * *

O getdi, ətri otaqda qaldı...

Söhbətimiz beşcə dəqiqə çəkdi:

—Olarmı?

—Buyurun.

İçəri boylu-buxunlu, şüx qamətli, gözəl, cavan bir xanım girdi.

—Salam.—Astaca dilləndi.

—Əleykəssalam.

Mən qalxdım:

—Əyləşin.

Ona kresloda yer göstərdim. Oturdu. Və yaxası qırmızı köbəli ağ paltarının ətəyini dizlərinin üstünə çəkdi. Böyürdən düyünlənib ucları asila qalmış ensiz kəməri də, hündürdəban zərif tufliləri də qırmızı idi. Əlində gøyümtül üzlü iki qalın dəftər tutmuşdu.

Nə deyəcəyini fikirləşirmiş kimi uzun, qara kirpiklərini aşağı endirib xeyli susdu. Mən ona diqqət yetirdim. Gödək vurulmuş xurmayı saçlarına özündən xəbərsiz dən düşmüşdü. Ancaq baxanda çox növrəstə görünürdü. Yaşı, məncə iyirmidən artıq olmazdı.

—Qulağım sizdədir, xanım qız.

Təravətli sıfətində bir uşaq məsumluğu vardı. O, başını qaldırıb, candərdi gülümsündü.

—Düzü... bilmirəm nədən, necə başlayım. Mən...—Dəftərləri stolunun üstünə qoydu.—İcazə verin, əvvəlcə tanış olaq...

Azacıq dikələrək əlini qabağa uzatdı:

—Mənzərə.

Doğrudan, elə nazik çatma qaşları, badamı qara gözləri əfsunlu bir mənzərə idi. Qönçə dodaqları od tutub yanındı.

—Salam Qədirzadə.

—Mən tanıyram sizi. Əsərlərinizin, bəlkə də, hamısını oxumuşam.

—Diqqətinizə görə təşəkkür edirəm.

—Bilirsinizmi, mən... birinci dəfədir redaksiyaya ayaq basıram. Belə yerlərdə heç olmamışam. Nə üçünsə sizi özümə məhrəm sandım. Bu gətirdiyim dəftərlər də.. Qoyun, lap başdan danışım.

—Necə xətriniz istəyir... əsla sixilmayın...

Yanaqlarına xəsif qızartı çökdü. Sağ birçeyində ağarmış iki tel, arxaya hamarlanan ipək saçlarında qoşa ciğir salmışdı.

—Əslində danışası bir sözüm də yoxdur. Təkcə onu deyim ki, bu dəftərlər mənimki deyil, bir qızın xatırəlidir. Daha doğrusu, bacımkıdır. Biz əkizik. Görəniz bir-birimizə nə qədər oxşayıraq, heyrətlənərsiniz. Amma talelərimiz bambaşqadır. O, yazıçı olmaq istəyir. Yaman da utancaqdır. Bunu, özündən gizli gətirmişəm. Xahiş edirəm, vaxtınız olanda vərəqləyin, baxın... Görün, dəyərmi zəhmətinə üstündə işləsin, bu iki dəftərdəki əhvalatları bir hekayəmi, povestmi şəklinə salsın...

—Məmnuniyyətlə oxuyaram. Ancaq deyin bacınıza utanmasın. Qoy, o da gəlsin sizinlə yanına. Yazısı haqqında danışqlarımı eşitsin. Bəlkə məsləhətlərimdə özü üçün faydalı bir şey tapdı.

—Baş üstdə.—Mənzərə ayağa durdu..—Mən gedə bilərəmmi?

—Buyurun.

—Sağ olun.

—Xoş gəldiniz.

O, qapıda yubanıb geri döndü:

—Ancaq... Tələsməyin, müəllim. Haçan oxusanzı, gec deyil.

Mənzərə çıxdı. Ətri otaqda qaldı. Dəhlizin parket döşəməsində qırmızı tuflilərinin dabanından qopan tiqqılıt getdikcə uzaqlaşdı... və nəhayət eşidilməz oldu. Məni qəribə, anlaşılmaz hissələr bürüdü. Elə bil yuxuda idim, mən ayıldım, Mənzərə röyada qaldı.

Cildində tək bənövşə şəkli çəkilmiş birinci dəftəri açıb baxdım, göy mürəkkəblə aydın və səliqəli yazılmışdı. Lakin vərəqlər saralmışdı, əzilmişdi. Əvvəlinci səhifədə, Fransa ekzistensialisti Komyudan epiqrafla götürmüştü: "... Var olmaq, yaşamaq, ölümə doğru getmək deməkdir. Ölüm

mahnının son sözüdür. Biz, necə deyərlər, ölüm cəzasına məhkum olunmuş, ancaq hökmün nə vaxt və harada yerinə yetiriləcəyini bilməyən, yoldaşlarının isə hər gün edam edildiyini görən kimsəsiz insanlarıq.” Sonradan, bu cümlələrin üstündən qələm çəkilmişdi. Ondan aşağıda, qarışqa sırasına bənzər xırda sətirlər isə zərrəbinsiz güclə oxunurdu:—“Mən sevib-sevildiyimi dərk etdiyim zamandan bu xatirələrimi yazmağa başlayıram. Məhəbbətsiz keçən günlər ömür dəftərimin boş, mənasız səhifələridir.”

Qızın vaxtaşırı qeydə aldığı, kiçik parçalardan ibarət hər xatirəsinin üstündə nimsərlövhə əvəzi bir bənövşə şəkli çəkilmişdi; aşağısında da rəqəmlər qoyulmuşdu. Tənhalıq və məyusluq rəmzi olan bu boynu bükük, zərif çiçəyi o, yəqin ki, səhifələrdə nahaqdan səpələməmişdi. Mən çevirib ikinci dəftərin sonuncu vərəqinə baxdım. Axırıcı bənövşənin altında “46” yazılmışdı. Bir siqaret yandırib fikrə daldım. Lakin nə qədər cəhd etdim, aça bilmədim bu sirri. “46 bənövşə”—deyə yenə birinci dəftərin ilk səhifəsinə qayıtdım.

O axşam evdə başqa bir iş görmədim, ancaq mütaliə etdim. Gecə yarıyadək yalqız otağa qapılıb oxudum... oxudum... Adı Könül olan bir qızın—Mənzərənin əkiz bacısının həyat yollarında onunla bərabər addım-addım gəzdim... dolaşdım.

Birinci Dəftər

1

Məhəbbət gözəgörünməz, sehri bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır. Orda çəkdiyin əzab, əziyyət də səni sərməst edir, nəşələndirir; hər şey öz adiliyindən çıxıb gözəlləşir. Səhərlər qızaran üfüqlər, doğan günəş, gecələr lacivərd səmada süzən ay, sayrısan ulduzlar, təbiətin qoynundakı meşələr, dənizlər, dağlar, şəlalələr, gullər, çiçəklər o qədər mənalı və möcüzəli görünür ki, tamaşasından doymursan. Hələ bütün varlığını, ixtiyarını sərancamına verdiyin oğlan, qış nağıllarından gəlmış müdrik, cəsur bir qəhrəmana dönür sənin üçün. Onun görüşlərində özünü insanların ən bəxtəvəri sanırsan. İstəyirsən o, daima səni oxşasın, əzizləsin, öpsün və hətta hərdən incitsin də. Belə anlarda unudursan, dünyada nə var—hamisini; müqəddəs bir mənanın səcdəsindən ayrılmırsan. Düşünürsən ki, damarlarında qan deyil, ülvi məhəbbətin pak duyğuları cərəyan edir və sən bundan xoşhallandıqca xumarlanırsan, əfsanəvi bir aləmin çəkisizlik şəraitində qov kimi yüngül olursan... Nəhayətsiz fəzalarda uçursan...

Bəli. Bu saat mən Könül də eləyəm. Nə yerdəyəm, nə göydə. Qərarım yoxdur. Bilmirəm ürəyimin çirpintisini necə sakitləşdirim. Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir. Nə üçünsə, səbəbini anlamıram: “Dərya!”—deyə ucadan çağırmaq, qəhqəhə çəkmək, usaq təki atılıb-düşmək istəyirəm.

2

Bu gün yazı stolumun siyirmələrini səliqəyə salanda, əlimə şagird dəftərindən qoparılmış qoşa vərəq bir kağız keçdi. Bu, tibb institutunun qəbul komisiyasına verdiyim tərcüməyi-halin surəti idi.

“Mən, Könül Murad qızı Kazimbəyli min doqquz yüz qırx səkkizinci il aprel ayının onunda Bakıda fəhlə ailəsində anadan olmuşam. Atam Əzizbəyovneft mədənində mühəndis işləyir. Mənim yaşimdən Sov. İKP-nin üzvüdür. Anam Mərmər kitabxanaçıdır. Mən orta məktəbi bu yay qurtarmışam. Min doqquz yüz altmış dördüncü ildən komsomolçuyam.

Ünvanım belədir: Şıxəli Qurbanov küçəsi, ev nömrə 103, mənzil 8.”

Kağızı qatlayıb stolun üstünə atdım. Təsirləndim. Fikirləşdim ki, mənim əsl tərcüməyi-halim bu gündən—Dərya ilə tanışlıqdan sonra başlayır. Bənövşəli dəftərimin ilk səhifəsindən.

—Onun—Şıxəlinin isə tərcüməyi-hal dəftəri bağlandı, bənövşəsi soldu... Heyf, heyf Şıxəlidən!..

3

Ən çox bəyəndiyim, yaxası, qolları ağ xəzli sürməyi yun paltarımda qara tuflilərimi geymişəm. Bu qiyafədə sanki lap qəşəngləşmişəm. Həm də hündürboy olmuşam.

Dünəndən intizarını çəkdiyim görüşün vaxtına hələ xeyli qalıb. Ancaq mən indidən hazırlam.

Bu axşam anama, ömrümdə ilk dəfə yalan satdım:

—Ma, bizim fakültədə bir qızın ad gündür, onlara gedirəm,—dedim.

Şübhələnmədi. Lakin soruşdu:

—Əlibəş niyə?

—Yolüstü, mağazalardan bir hədiyyə alaram,—söylədim.

Uşaq vaxtlarından dilim belə öyrənib: mən anama “ma,” atama isə “pa” deyirəm.

Yanaqlarımın istiləndiyini hiss etdim: yəqin, yalan danışdığını üçün qızarmışdım. Bunu gizlətməyə çalışdım. Üzü divara çəvrildim. Önümдə atamın foto şəkli durdu. Çatılmış enli, pırpız qaşları altdan zəhmi, iti gözləri mənə dikildi. Doğrudan da heç fikir verməmişəm, nə böyük alnıvardı atamın. Ovurdları çökmüşdü. Qalın bığları dodaqlarının üstünü örtmüştü. Yaman qaşqabaqlı kişidir. Bari şəklini çəkdirəndə bir balaca gülümsəyəydi...

Anam soruşdu:

—Saat neçədə gələcəksən, Könül?

—Bilmirəm, ma. Nə vaxt qurtarsa.

—Telefonları varmı?

—Yoxlardır. Geciksəm, düşüb avtomatdan sənə zəng çalarəm.

—Çölə paltosuz çıxmayan ha, Könül, soyuqlarsan.

—Ma, nigaran qalma, uşaq deyiləm ki. Bir neçə gündən sonra mənim də on doqquz yaşım tamam olur, iyirmiyə keçirəm...

Anam çox mənali tərzdə qımisaraq o biri otağa keçdi. Gözlərinin ifadəsindən duydum ki, qızını boy-a-başa çatdırıldığı üçün qürrələndi.

Görəsən, Dərya ilə mənim təzəcə başlanan bu macəramızdan xəbər tutsa sevinərmə? Əlbəttə. Anam zəmanə ilə ayaqlaşan qadındır. O bilmirmi əvvəl-axır bir qız bir oğlanın qismətidir? Şübhəsiz ki, bu məsələdə Dəryanın kim, necə adam olduğu onu hər seydən artıq maraqlandırır. Anamı çox sevirəm. Gözəl xasiyyəti var, həlim arvaddır. O da məni az istəmir. Hələ bir yol üzümə kəc baxmayıb. Ancaq atam... tündməcəz kişidir. İllah, bu işdən duyuq düşsə... həşir-qiyamət qoparar. Axi niyə?! Mən un çuvalı deyiləm ki, evin bir küncündə qalam. Dərya məgər ləyaqətsiz oğlandır? Cavan...istedadlı heykəltəraş... Neçə-neçə əsərin müəllifidir. Özünü tanımadım, ancaq adını çoxdan eşitmişdim. Nəhayət, qismət elə gətirdi ki, həyatda bir-birimizlə qarşılaştıq, görüşdük. Dərya mehrini mənə saldı... Mən də ona vuruldum. Burda qəbahət naminə nə var ki? Atamdır da... İş yerində adı-sarı... hörməti... Mədəndə neftçilər başına and içirlər, hamiya ağıl öyrədir, evdə isə... köhnə adətlərindən əl çəkmir...

Eh! İnsanların təbiəti çox mürəkkəbdir.

Bayırda soyuq külək əsirdi. Həyətimizdəki çılpaq ağaclar, elektrik məftilləri viyıldayanda, adamın canına üşütmə dolurdu. Dərya belə havada məni hara aparacaqdı. Keçmə Bakının da bu küləyindən.

Saat altının yarısı idi. Dəhlizə gedib paltomu geydim. Dovşan dərisindən olan yumşaq tüklü papağımı qoymum. Bədənnümə aynada özümə nəzər saldım. Şərflə papağımın rəngi yaxşı uyuşurdu—ikisi də boz idi. Ancaq dünən gecə pis yatmışam, gözlərimə balaca qızartı çökmüşdü.

—Ma, mən getdim.—Qapını açanda dönüb anama eşitdirdim.

—Yaxşı yol, qızım, çalış, çox ləngimə.

Məni gülmək tutudu. Fikirləşdim: “O, Dəryanın insafından asılıdır.”

Daş pillələri endikcə tuflilərimin dabanından çıxan səslər divarlarda tiqqıldıyırı. Yoldaşlarım haqli imiş. Neçəsi mənə demişdi: “Könül, sən becid gedəndə dabanlarını yerə elə bərk vurursan ki, üzünün əti titrəyir.”

Qızların sözündə həqiqət varmış. Axi niyə tələsirəm. Vaxta hələ xeyli qalır ki.

Küçəyə çıxcaq qonşumuz Qönçəbəyimin oğlu ilə rastlaşdım. O, bu fürsəti çoxdan gözləyirmiş kimi sevincək ayaq saxladı:

—Salam, Könül...

—Salam.

—Kefin necədir?

Dinc durmadım. Şiltaqlıqla:

—Əladan da bir az o yana.—Dedim və qəhqəhə çəkib güldüm. Qönçəbəyimin oğlu belə dil-dil ötdüyümə heyran qaldı:

—Təki olsun...

Qolumdan tutub məni qırğına çəkdi.

—Könül, nə vaxtdır səninlə məxsusi bir söhbətim var. Ancaq...bura yeri deyil. Özüm də görürəm tələsirsən. Eləmi?

—Bəli. Səhv etmirsən. Qızlarla vədələşmişik...—Saatıma baxdım.—Beş-on dəqiqəyə instituta çatmalıyam.

—Yaxşı, onda yubanma, intizara söhbət haramdır, bizimki sonraya qalsın.

Qönçəbəyimin oğlu ayrıلندا məni elə qəribə, mənalı nəzərlərlə süzdü ki, onu aldatlığıma utandım. Həm də barmaqlarımın ucunu ovcunda bərk-bərk sıxıb piçildədi: “Şeytan qız!” Sonra əlini qaldırıb ciyninin üstündə yellədi:

—Müvəffəqiyyətlər.

Uzaqlaşanda gözümün ucu ilə sezdim: təəssüflə geri qanrıldı...

Bələ birtəhər oldum. O cür danışdığını üçün peşmanlıq çəkdim. Qorxdum, düşünər ki, ona açıq verirəm.

Mənə elə gəlirdi, hər kəs bircə kərə üzümə baxsa, hara getdiyimi əlustü biləcəkdi. Eləcə də bu.

İndicə görüşdürüm oğlanın adı Emindir. Bizdən üç-dörd qapı aralı olur. Evimizdə ondan söhbət düşəndə həmişə “Qönçəbəyimin oğlu” deyirlər. Tərbiyəli ailədəndir. Atası məşhur kimyagərdir—elmlər doktoru, professor...

Eminin özündən böyük bir bacısı da var. Ərdədir. O, qardaşına oxşamayıb. Qaynayıb-qarışan deyil. Qönçəbəyim əczaçıdır. Ancaq çoxdandır işləmir.

Emin institutu inişil bitirib. Jurnalıstdır. Özü də istiqanlı oğlandır. Qəzetlərdə vaxtaşırı imzasına rast gəlirəm. Maraqlı şəylər tapıb yazır. Hamisini da oxuyuram.

Mən Emini neçə illərdir tanıyorum. Yaz-qış hələ papaq qoyduğunu görməmişəm. Qarlı-çovğunlu günlərdə də başıaçıq gəzir. Ancaq çox təmiz, səliqəli geyinir. Məhəlləmizdə bu barədə Eminə çatan olmaz. Uzun boyundan, girdə sıfətindən, yerisindən, danışığında eynən atasına oxşayır. Saçları da, göz-qası da, bığları da onunku kimi qaradır. Eh... Emin... Emin... Hər dəfə səninlə qarşılaşanda uşaqlığın əziz, şirin bir xatırəsi yadımıma düşür...

“Bakı Soveti” metro stansiyasına yaxınlaşanda Dərya gülə-gülə məni qarşılıdı. Ehmalca dirsəyimə toxunub:

—Axşamınız xeyir,—dedi.

Cavab vermək istədim, ancaq gecikdim. Sonra da... eskalatorla enəndə az qala yixilacaqdım. Çəkməmin dabarı ilişdi, büdrədim. Yaxşı ki, Dərya dərhal qolumdan yapışdı: “Yavaş, Könül.” Mən güldüm:

—Tuflim sürüsdü.

Dərya ayaqlarına ötəri bir nəzər fırlatdı, üzümü yana tutmuşdum. Yuxarı qalxan pilləkəndən qohum, tanış təsadüfən məni görə bilərdi. Rəfiqələrimdən birinin sözü yadına düşdü: “Sevginin ləzzəti oğlanla qorxa-qorxa, xəlvəti gəzməkdədir. Nişanlanandan sonra adam arasına nənəm də çıxar.”

“Biz hara gedirik?”—deyə Dəryadan soruşmaq istədim. Dilim gəlmədi.

O mənə lap yaxın dayanmışdı. Nəfəsindən papiros qoxusu hiss edirdim. Bu da Emin təki başıaçıq olduğundan bayirdakı külək dalğalı, qara saçlarının səliqəsini pozmuşdu. Dəryanın çiyinləri bu gün mənə dünənkindən enli görünürdü. Pencəyinin altından qalın, yun köynək geymişdi, yəqin ondandı. Əyninə biçilmiş boz ratin paltosu bir qədər köhnəlmişdi.

—Uzaqdan sizi güclə tanıdım, Könül,—deyə Dərya aradaki sükütu pozdu.

—Ola bilər...

—Anna Kareninaya oxşayırdınız...

—Yaşda, görkəmdə?

Dərya tutuldu:

—Əlbəttə, görkəmdə. Sizin nə yaşınız var ki. Uşaqlıq çağından srağagün ayrılmışınız...

Neon lampaları ilə gündüz kimi işıqlanan bərli-bəzəkli, mərmər divarlı stansiyaya düşcək hündür sütunlardan birinin arxasına çəkilib dayandıq.

Mən gözümü Dəryaya zilləmişdim. Sifətində bir az kobudluq vardi. Ancaq iti baxışları adamin ürəyinin dərinliyinə nüfuz edirdi. Alnına dartılmış enli, qara qaşları ona ciddi bir görkəm verirdi.

Mən bərkdən danışanları sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm. Dərya çox astadan danışırıdı. Az qala piçildayırdı, bundan xüsusi zövq alırdım:

—Könül, mən istəyirəm, bizim görüşlərimiz boş, mənasız keçməsin. Vaxtımız heykdir. Dünən sizinlə məsləhətləşmədim. Bu günə hazırlıq görməmişəm. Kinoya da, teatra da, sirkə də gedə bilərik.—O, bu sözləri asta-asta dedikcə, dodaqları arasında qızıl dişi parıldayırdı.—Hər halda... bayırda gəzməli deyilik, Könülcan. Belə baxıram, hava qarlayacaq.

Oğlan dilindən birinci kərə idi “Könülcan” kəlməsini eşidirdim. Adım heç zaman bu qədər xoşuma gəlməmişdi. Ürəyimdə anama təşəkkür etdim.

Şəhərin kino-teatrlarında təzəliklə iki hissəli, “Spartak” filmi göstərilirdi. İnstitutda yoldaşlarım çox tərifləyirdilər. Məmnuniyyətlə ona baxırdım. Ancaq niyyətimi bildirməyə çəkindim.

—Mənimçün təfavütü yoxdur,—dedim.—Xətriniz hara istəyir... Təki maraqlı bir şey olsun.

Dərya gözlərini qayıb, alnını ovuşturdu.

—“Spartak” ı görməmisiniz?—Soruşdum.

—Yox. Siz necə?

—Mən də görməmişəm. Bəlkə elə...

—Getdik! Ən yaxşısı odur.

Qatara minib, “26 Bakı komissarı” stansiyasına yollandıq.

Bilet alınca qaş qaraldı.

Kino zalında yerimiz arxa cərgədə idi. Dərya solumda əyləşmişdi. Paltomu çıxaranda o mənə caniyananlıq etdi.

—Sizə soyuq olmaz ki, Könülcan?

—Xeyr.

—Onda salın ciyninizdə qalsın.

İşıqlar söndü. Ekran canlı, geniş bir həyat səhnəsinə çevrildi...

... Film başlanandan Dərya sol əlimi ovündən buraxmadı—sığalladı, sıxdı, barmaqlarımı sıqqıldıdatdı. Mənə xoş gəlirdi onun bu nəvazi. Fikrimi yandırsa da, müqavimət göstərmirdim...

Birdən qolumun büküyünə sanki od basdilar. Diksindim və cəld əlimi çəkdim; Dəryaya tərəf döndüm. Sərxoş kimi gözləri axırdı. Biləyimi öpdüyündən elə məmənun idı ki... Gülməsəyirdi, kirpikləri titrəyirdi.

Qaranlıqda bir anlığa özümü qərib hiss etdim. Dərya mənim üçün başqalaşdı, yada döndü. Bədənim əsdi. Sümüklərim eyməndi. “O niyə belə etdi?”—deyə qəzəbli baxışlarımı gizlətməyə çalışsam da, bacarmadım.

—İncidiniz məndən?

Cavab vermədim. Dərya məyus oldu.

Sonra filmin axırınadək danışmadıq. Onu incitməyi özümə rəva görmədim. Ürəyini almağa bir bəhanə axtardım.

İşıqlar yandı, ayağa qalxıb paltomu geyəndə soruşdum:

—Siz Rafaello Covanyolinin “Spartak”ını oxumusuz?

—Xeyr.

—Məsləhət bilirəm, oxuyun. Romanla bu filmin arasında çox fərq var.

Dəryanın eyni açıldı. Sifatindəki pərtlik tədricən çəkilib yoxaldı. Evə gəlincə hər şey unuduldu.

Bayırda hava dəyişmişdi. Külək yatmışdı. Şəhərə sanki göy qübbəsi boyda ələkdən xırda- xırda qar ələnirdi. Səkilər, yollar ağappaq idi.

—Bir də haçan görüşək, Könülcan,—deyə o, küçəmizin tiniñə çatanda yavaşıdı. Mən güldüm:

—Hələ heç ayrılmamışq ki...—Sonra ciyinlərimi çəkdirim.—Nə bilim...

Dərya telefon nömrəmi götürdü.

—İnstitutdan nə vədə gəlirsınız?

—Saat ikidə, üçdə...

—Çox gözəl.

—Ancaq... Xahiş edirəm bizə axşam yeddiidən gec zən calmayın..

—O da gözüm üstə.

Dərya, olsun ki, məni başa düşmədi. Atamdan ehtiyat edirdim, işdən o vaxtlar qayıdırı.

—Ayrılaq?

Onun bu sorğusuna çox könülsüz və soyuq cavab verdim:

—Ayrılaq...

Əlimi tutdu.

—İndi icazənizlə olarmı?..

Mən utandım. Üzümü yana döndərdim. Dodaqlarının istisi bu dəfə əvvəlcə əlimin dalını, sonra isə bir-bir barmaqlarını yandırdı.

—Gecəniz xeyrə qalsın, Könüł

—Xeyrə qarşı,—dedim.

...Mən öz otağıma keçəndə, saat on birə az qalırkı. Anama zəng çalmaq tamam yadımdan çıxmışdı.

5

Biz beşmərtəbəli binanın ikinci qatında oluruq. Mənzilimiz üçotaqlıdır. Bayirdan qapımızın çərçivəsindəki ağ düyməni basanda, dəhlizə cingiltili zəng səsi deyil, əsəbləri səkitləşdirən xoş bir musiqi sədası yayılır.

Sol tərəfdə gözlük şüşələri naxışlı geniş qapı adlandırdığımız qonaq otağına açılır. Tünd-şabalıdı rəngli mebellərimiz son müasir dəbdə olmasa da, yaraşıqlıdır. Anam qəsdən otaqlarımızı bir növ qədim qaydada bəzəyib. Bu mənim də xoşuma gəlir.

Evimizdəki əşyaları on il qabaq necə qoymuşuqsa, indi də yerlərini dəyişməmişik. Zala döşəmə boyu xalı sərmışık. Ortadakı uzunsov, dördkünc yemək stolunun ətrafında altı yumşaq kreslo qoyulub. Sağ divarda, piano ilə servant arasında yataq otağına qapı var. Bu yanda bufet, divan, yuxarı künclə isə "Rubin-106" televizoru durur. Zal, küçə balkona açılan ikitaylı qapının şüşə gözlüklərindən işıqlanır.

Divanın arxasındaki "Tarantello" İtaliya xalçası üstündən oymalı, zərli haşiyədə tanımadiğim rəssamin canlı bir mənzərə əsəri vurulub. Şəkildə, yaşıl meşə qoynundakı ucqar kənddən çıxan süvarilərin, sildirrim dağlarda ilan kimi qırırlan müdhiş yollarda qalxdığı təsvir olunur. Üzbəüzdə isə atamin fotosəklidir. Qapıların pərdələri də divarlara çəkilmiş kağıza uyğun mavi güllüdür.

Axşamlar, hündür tavandan asılan iri büllur çilçirağın şam-lampaları yananda zal zül-zül edir; "Tarantello" xalçasındaki rəqqasə qadını ortaya alan oğlanların, qızların əlvan geyimləri gündüzkü rəngini dəyişərək, bərq vurur.

Mənim otağım dəhlizin sağ səmtindədir. Telefon da orda, yazı stolumun sol böyründədir. Divardan bir oyunaq meymun asılıb. Bunu mənə ad günümdə Qönçəbəyimin oğlu hədiyyə gətiribdir.

Həyətə çıxan balkonun qabağında qollu-budaqlı yabanı yasəmən ağacı əkilib; baharda açılan çəhrayı çiçəkləri çox gözəl, lakin ətirsiz olur.

Sadə otağımı zənginləşdirən, ancaq kitablarimdır.

Bütün bunlardan başqa bir də mətbəxin böyründə balaca, xudmani aynabəndimiz var. Yayda səhər və axşam sərinliyində çay içməyə, çörək yeməyə ora yiğisirinq.

Vəssalam. Bizim mənzilimiz belədir.

Atam səhər işə gedəndə dəhlizdə üz-üzə gəldik.

—Salam, pa,—dedim.

O dayandı. Portfelin sol əlindən sağ əlinə ötürərək, qapının dəstəyindən yapışdı. Bir an düşüncəli tərzdə gözləri yol çəkdi. Astadan, lakin xislətində xas ciddi ahənglə dilləndi:

—Bir kərə tapşırıram sənə, yadında saxla: hara getsən, axşam saat doqquzdan gec evə gəldiyin olmasın.

Onun nəyə işaret vurduğu məlum idi. Mən qorxa-qorxa başımı tərpətdim:

—Yaxşı...

Və elə bildim ki, nəzərləri biliyimə sataşsa, orda Dəryanın öpüşünün qızartısını sezəcəkdir. Sövqitəbiilə qolumu arxamda gizlətdim.

—Özün də gedəndə, yerini anana yox, mənə de.

Atam çıxmaq istəyəndə arxadan səslədim:

—Pa, bəs mənim salamımı niyə almadın?

Qapı çırıldı. Dəhlizin ortasında donub qaldım. Həyəcandan dizlərim əsdi. Hələ atam, mənim Dərya ilə gəzdiyimdən xəbərdar deyildi. Gör, onu bilsəydi, neylərdi.

—Ma, deyə mətbəxdə nahar hazırlayan anamın yanına cumub gileyləndim.—Atama yenə nə olub, mışmırığı yerlə sürünlür? Yoxsa... dünən evə gec gəldiyim üçün sənə də açıqlanıb.

Arvadın dərdi açıldı:

—Demişdin axı, yubansam, zəng çalaram, sizi nigaran qoymaram... Bəs niyə belə edirsən, qızım. Tək atan yox, mən özüm də hövsələdən çıxmışdım.

—Bağışla, ma. Təqsirimi boynuma alıram. İkiniz də haqlısız.

Anamı sakitləşdirmək üçün elə bu etirafım kifayət idi. Qadın ürəyi yumşaq olur.

—Daha qanını qaraltma, qızım. Əyləş, çayını iç, çörəyini ye.

O gün institutun həyatınə girəndə tanış qızlardan, oğlanlardan yan keçirdim, onların üzünüə baxmaqdan çəkinirdim. Elə bilirdim dünəndən gözlərimin giləsində Dəryanın əksi qalıb.

Vestibüldə paltomu soyunurdum. Böyrümdən kimsə acı bir çimdək qopararaq, turac kimi qıqqıldı. Gülüşündən tanıldım: Fəzilə idi. Mənimlə bir fakültədə üçüncü kursda oxuyan od parçası, dilli-dilavər qız. Yetənə yetirdi, yetməyənə daş atırdı.

Uşaqlar əlindən zara gəlmışdı. Hərəyə bir şəbədə edirdi.

Fəzilə al-qırmızı kofta, qısa, göy tuman geymişdi. Ayaqlarında qara, tor corab və totuq baldırlarına kip yapışan qırmızı, uzunboğaz çəkmə vardı. Zəfəran rənginə salınmış saçlarını oğlansayağı vurdurmuşdu. Fəzilə gəzəyən qız idi. Təzəliklə Həsənağa adlı birisi ilə əylənirdi. Son vaxtlar adət etmişdi: danışanda müsahibini inandırmaq üçün sözünün başında, ayağında “Həsənağam olmuşu” deyirdi.

İndi o, məni görcək saqqız çeynəyə-çeynəyə, sürməli gözlerini süzərək eyhamla dilləndi:
—Aaz... səni təbrik!

—Nə münasibətlə?—soruşdum.

—Özünü bilməməzliyə niyə qoyursan. Daha bizə yox da...

Düzü, onun nə demək istədiyini hələ anlamırdım. Fəzilə çiyinlərini əsdirə-əsdirə, nazik qaşlarını oynadaraq bic-bic gülümsədi:

—Aaz... dünən yanındakı o Herkules oğlan kim idi?

—...

—Amma yaxşıca da yer seçmişdiniz özünüzün, paxillığım tutdu sizə.

—Başa düşmürəm. Sən nə danışırsan, Fəzilə?

—Əlbəttə... Sərf eləmir axı. Aaz.. lap dal cərgədə paltosunu çiyninə salıb, bir qəşəng oğlanla yanaşı oturan mən idim?

Fəziləni azdırmaq çətindi. Boynuma almağa məcbur qaldım:

—Hə... kinoda?

—Yox...hamamda.

Tutuldum.

—Sən də Həsənağayla gəlmışdin?

Bu sözü eşidəndə qızı sanki ilan çaldı, ağızını əyə-əyə söyləndi:

—Aaz... Həsənağanı itirib-axtaran kimdir? Allah vurmuşdu onu gündüzün günorta çağında, goburnat bağında. Hüseynağanın olmuşu, keçən həftə o gedənin başına bir oyun açmışam ki, bundan sonra qələt edər qız tayfasına yaxın düşər. Mən kinoya Hüseynağayla gəlmışdım.—Bunu

tanımırısan: professor Talışxanlıının kiçik oğludur.—Fəzilə sağ əlinin baş barmağını dikəldib, qabağa uzatdı:—Şik!

Yaxşı ki, onu çağrırdılar. Yoxsa yaxamdan əl çəkməyəcəkdi.

...İnstitutdan qayıdanda evə tələsirdim. Dərya zəng çalacaqdı. Yenə atamın zəhmi qəlbimi sarsıtdı. “...Özün də gedəndə yerini anana yox, mənə de!” —sözləri qulaqlarında cingildədi. Bundan sonra neyləyəcəkdir?! Dərya ilə görüşməmək mənə dərd olardı. Sevgi nübarının dadını son iki-üç gündə təzəcə tamsınmağa başlayırdı; həyatın, yaşamağın mənası dəyişmişdi, başqalaşmışdı mənim üçün. Bu tərəfdən də qarşısında atam dayanmışdı. Yeganə qızı olan məni naz-nemət içində qayğı və nəvazişlə böyüdüb, boy-aşa çatdırın doğma atam!

7

Mətbəxdə oturub çay içirdim. Telefonun zəngini eşidəndə cəld öz otağıma yüyürdüm. Dəstəyi ehmalca qaldırdım:

—Bəli, kimdir?

O qədər astadan xəbər aldım ki, çox güman səsim mikrafona yetmədi. Boğazımı arıtlayıb, bir də təkrar soruşdum:

—Allo, kimdir?

—Mənəm.

Səhv etməmişdim. O idi.

—Dərya?. Salam.

—Nə təhərsiniz, Könülcən?

—Lap yaxşı. Bəs siz?

—Mən də. Neyləyirsiz evdə?

—Heç... İnstitutdan indicə gəlmışəm.

—Bu axşam nə işlə məşğulsunuz?

—Dərslərimə hazırlaşacağam.

—Bəs mənimlə görüşməyə hazırlaşmırıınız?

Bilmədim, nə deyəm. Canımı dışımə tutdum:

—Yox...

—Çox ləngimərik.

—Mümkün deyil, Dərya.

Onun səsi ciddiləşdi:

—Yoxsa, incimisiniz məndən?

—Xeyr... İnciməmişəm. Başqa səbəb var.

—Məni nigaran qoydunuz, Könül. Bəlkə ucundan-qulağından deyəsiniz...

—Sonra... Narahat olmağa dəyməz.

—Kefim pozuldu. Siz lap...

—İcazə verirəm, mənə “sən” deyin.

—Təşəkkür edirəm. Bəs mən sizi... səni haçan, harda görüm?

—Sabah zəngləşib danışarıq.

—Nə deyirəm ki... Salamat qal. Öpürəm səni. Dud...dud... dud...

Dəsəyi qoydum. Utandığımdan əllərimlə üzümü qapadım. “Öpürəm səni.” Tək otaqda öz-özümə piçildadım: “Mən də.”

Atamın gözlərindən uzaq.

8

Səhər həyatımızdə Qönçəbəyimlə rastlaşdım. Məni görcək, mehbərbəcəsəna qucaqlayıb bağırna basdı, üzümdən öpdü:

—Namxuda-mاشالله, nə qəşəngləşmişən, göyçək balam,—dedi.—Az qala tanımayacaqdım. Tfı!... Tfı... Göz dəyməsin, böyümüşən... ətə-cana dolmuşan... Sifətin bədirlənib... Lap birdən-birə dəyişmişən ey! Srağagün ayrı cürdün.

O, qadınlara məxsus maraqla geri çekilib mənə diqqət yetirdi.

—Mərmər bacı necədir, a?—deyə anamı soruşdu.

—Yaxşıdır, Qönçəbəyim xala. Siz nə təhərsiniz?

—Görürsən də... Belə. Babat. Dərsə gedirsən, hə?

—Bəli.

—Get. Göyçək balam, gecikərsən. Yoldan elədim səni. Anan yəqin evdədir.

—Evdədir, bəli.

Sözlü adama oxşayırıdı.

—Xeyir ola?

—Bir dəymək istəyirəm ona. Balaca işim var.

Qönçəbəyim azacıq uzaqlaşcaq arxadan məni çağırdı:

—Könül, göyçək balam...

Ayaq saxlayıb, geri döndüm.

—Yadımdan çıxdı deyim: Emin çox-çox salam-dua göndərdi sənə.

Dodağımı dişləməsəydim, güləcəkdirim.

—Göndərən də sağ olsun, gətirən də.

Qönçəbəyimlə anamın söhbəti yaxşı tutur. Bu gün də axşamadək oturub çay içə-içə hey dərdləşəcəklər.

Oğlu Emin mənə xüsusi hüsn-rəğbət bəsləyir. Bunu çoxdan duymuşam. Əvvəllər yaxınlaşmağa cürət eləmirdi. Son vaxtlar açılışib. Ancaq məni görəndə rəngi dəyişir. Sanki yanımda günahkardır. Bildir ad günündə, anası ilə bizi gəlmışdı. Mənə məzəli bir hədiyyə gətirmişdi. Balaca, bozumtul meymundu.—Kəndirdən sallanmışdı, gözləri qara muncuqdan idi, işildayırdı. Quyruğundan dartırdın, yuxarı ipə dırmasırdı. O gecə qonaqlarımız dağlışanda mən aşağı endim, onları yola saldım. Emin guya cəsarətlənmişdi. Həyətdə Qönçəbəyimi qabağa buraxdı. Məni kənarə çəkib dili-dodağı əsə-əsə dedi: “Könül, neçə vaxtdır səninlə ikilikdə danışmaq istəyirdim. Xahiş edirəm, axıracan qulaq as. Mən həmişə səni düşünürəm. Axşamlar gözlərimi pəncərənizdən çəkmirəm. İşığınız sönür, sonra... inan ki, heç sonra da yata bilmirəm... Gəl sözümüz yerə salma. Haçan imkan tapsan, görüşək... Mən ürəyimi sənə açmayınca...” “Zəhmət çəkmə!—dedim.—Elə bir o qalmışdı. Atam eşitsə, neylər!? Onu istəyirsən ki, mən evdə gözü kölgəli dolanım? Bir də bu barədə danışsan, üzünə baxmaram!..”

Mən qətiyyətlə ayrılib getdim. Evə qalxcaq, balondan xəlvəti həyatə boylandım. Emin fikirli halda bir siqaret yandırdı, suyu süzülə-süzülə evlərinə yollandı. Sonra gördüm ki, dayandı, nə düşündüsə, əlindəki siqareti yerə çırpdı; qaranlıqda xırda qıqlıcmalar qalxdı, söndü. Doğrusu, yazığım gəldi Eminə. Gərək o qədər sərt cavab verməyəydim.

Anası Qönçəbəyim, deyirlər, gəncliyində həddindən artıq gözəl olub. Elə indinin özündə də yaxşı qalıb. Xanım arvaddır. Yaşı əlliylə çatsa da, görkəmində qocalıq əlaməti yoxdur. Sifətinə baxanda

adamin xoşuna gəlir, ağappaq, gipgirdə... Gözləri işiqli, dişləri sədəf kimi. Heç inanmirsan ki, Emin boyda oğul anasıdır.

9

Bir kərə, yadımdadır, balaca idim; məktəbdən yay tətilinə çıxmışdım. Gərək ki, yeddinci sinfə keçmişdim. Bakıda havalar qızmışdı. Qönçəbəyim məni bir həftəliyə Buzovnadakı bağlarına qonaq aparmaq istədi. Atam tək buraxmadı; anamı da mənə qoşdu. Gedəndə tapşırdı ki: “Gözün usağın üstündə olsun.”

Mən Emini ilk dəfə lap yaxından onda gördüm. Şumal bir oğlan idi. İnstituta təzəcə girmişdi. Deyəsən məni aqlıksız körpə hesab eləyirdi. Bağlarına gəldiyimiz heç yarım saat olmamışdı. Çağırıb mənə belə bir ultimatum verdi: “Bax... şeytan, quyunun yanında oynamayaqsan. Günortanın istisində bağın içində getməyəcəksən; qurd-quş sancar səni. Keçi kimi dər-divara, ağaca dırmaşmayacaqsan—yixılarsan, xatada biz qalarıq...”

Həyətlərindəki qollu-budaqlı, uca çinardan uzun bir yelləncək asılmışdı. O mənim ən çox xoşladığım əyləncə idi. Soruşdum: “Quyhaquya da minmək olmaz?” Güldü. Gödək hörüklərimin ucundan tutub dartdı: “Olar. Ancaq bərk yellənmə.”

Sonra... sonra mən bir günün içində dəlicəsinə Eminə vuruldum. Elə vuruldum ki, özüm-özümü tanıya bilmədim. Tezliklə bağdan şəhərə qayıdacağımı, ondan uzaqlaşacağımı fiirləşəndə məni kədər bürdü, qəmə batdım, az qala hönkürüb ağlamaq istədim. Başa düşmədim ki, o sevgi idi, nə idi, ürəyimə hardan yol tapmışdı, bütün vücudumu lərzəyə gətirmişdi, məni aciz, iradəsiz bir qızı çevirmişdi. Eminin isə münasibətində zərrə qədər dönüş görmürdüm.

Gecələr yatanda, yerimi anamlı Qönçəbəyimin aasında salırdım; uzanırdım, gözlərimi qaranlıq göylərdə işildaşan ulduzlara zilləyirdim, hey... baxırdım. Bəzən xoruz banımadək kirpik çalışdım, ayla danışırdım, ulduzlarla piçıldırdım. Belə vaxtlarda Emin məni çağırsayı, yerimdən çəyirtkə tək sıçrayıb yanına qaçardım. Hara desəydi, sevincək gedərdim. Səhərədək onunla əl-ələ verib, yalın ayaqlarımla dünyanı dolaşardım, yorulmazdım.

Şəhərə gəlməyimizə bircə gün qalmışdı. Mən yelləncəkdə oturmuşdum, asta-asta yrğalanırdım. Xəyalım uzaqlarda gəzirdi. Birdən onun—Eminin səsini eşitdim: “Könül!” Dik atıldım. Hay verdim: “Bəli.” O, bağın içindən gəlirdi. Bir nimçə üzüm dərmişdi. “Darixmirsan, şeytan qız?” Qaldım, nə deyim.

Emin əlindəki nimçəni çarhovuzun qırğına qoyub soruşdu: “Qaçsam, tuta bilərsənmi məni?” Qəlbimə şadlıq doldu: “Elə tutaram...”

“Başladıq!” Emin əvvəl sağa qaçıdı, ardınca cumdum. Sonra zənnimi azdırmaq üçün sola buruldu... dala qayıtdı. Mən qollarımı geniş açaraq yüyürdüm, ona yetməyə can atdım. Elə bildim Emini tutsam, o həmişəlik özümənkü olacaq.

Ancaq arzuma çatmadım. Evlərinin dalındakı heyva ağaclarının arasından keçəndə büdrəyib yixildim... biləyim çizildi...

Həmin yerdən ki, dünən Dərya öpmüşdü.

Emingilin bağlarından qayıdanda ürəyimdə baş qaldıran hissləri nadir, qiymətli bir töhfə kimi şəhərə gətirdim. Lakin... çox saxlamağı bacarmadım. Necə fövrən vurulmuşdumsa Eminə, eləcə də tez unutdum. Və anladınm ki, mənim o məhəbbət sandığım hərcayı duyğuların şiltaqlığından başqa bir şey deyilmiş...

10

Son keçdiyimiz bəhsin özüyündə təkrar edə-edə gedirdim: "... İnsan kəlləsinin beyin hissəsi səkkiz sümükdən ibarətdir. Onlardan dördü təkdir—ənsə, əsas, alın və xəlbir sümüyü. İkiisi isə cütdür; təpə sümüyü, gichah sümüyü. Alın, ənsə, təpə və gichah sümüklərinin bir hissəsi kəllənin qapağını, yerdə qalan sümüklər kəllənin əsasını təşkil edir."

İnstituta haçan gəlib çatmışdım, bilmədim. Qabaqda, küçənin tinində mavi bir "Volqa" dayanmışdı. Mən yaxınlaşanda maşının qapısı açıldı, Dərya aşağı düşdü. Sən demə, bu onunku idi. Salam verib, əl tutdu, kefimi soruşdu.

—Biz ki sözləşmişdik mən dərsdən qayıdan sonra görüşək.

—Elədir... Ancaq o vaxtadək ürəyim dözmədi. Səndən nigaran qaldım, Könülcən. Telefonada da soyuq danışdın.

Dəryanın bu qayğıkeşliyi məni elə həyəcanlandırırdı ki, ona təşəkkür etməyə aciz qaldım. Açıdım maşının dal qapısını, əyləşdim.

—Getmirəm bu gün instituta!—dedim.

O da sükanın arxasında oturdu:

—Hara sürüm?

—Hara xətrin istəyir.

Maşın yerindən tərpənəndə Dərya karşısındaki kiçik aynadan mənə gülümsündü.

—Al, bunu tax gözüna,—deyə azacıq uzaqlaşcaq o, döş cibindən çıxardığı qara şüşəli eynəyini çiyninin üstdən mənə uzatdı:

—Niyə ki?—soruşdum.

—Tanımasınlar səni.

Otağımın gündoğara açılan pəncərəsindən xoşzlü bir səhər gülümsəyir. Yuxudan xeyli vaxtdır oyanmışam. Ancaq qalxmaq istəmirəm, yer dəmi alıram. Gözlərimi yummuşam—dünənki əhvalatları xatırlayıram. Daha doğrusu, görürəm. Dərya ilə şirin söhbətlərimizi, dalğaların şirəltisəna qarışan qəhəhələrimizi eşidirəm. Bu təsəvvür sanki dünəni geri qaytarıb ikinci kərə təkra edir mənimcün.

...Biz Bakıdan çıxınca yaxın kəndlərin darısqal, yönəmsiz yollarından keçirik. “Qayaaltı” deyilən sarı qumlu, nəhayətsiz bir sahilə gəlirik. Ətrafin genişliyi, havanın saflığı ürəyimi fərəhləndirir. Yayda dənizə çimməyə axışan adamlarla dolu olan bu səs-küylü yerlər indi tamam sakit və kimsəsizdir. Təkcə qağayılardır sahilin də Xəzərin də sakinləri.

Dərya suyun qırığında maşını bir dövrə sürətlə fırladıb, saxlayır, təkərlər, ləpələrlə ütülənmiş yaş qumun üstündə naxışlı çevrələr çizir. Xəbər alıram:

—Sən elə niyə elədin?

Mən də Dəryaya “Sən” deyirəm. “Siz” onu məndən, məni ondan uzaqlaşdırır.

Maişindən enirik. Dərya yerdəki, ikiqat haşıyalı çevrəyə baxıb, sualıma cavab verir:

—Bunun içərisində bir gözəl qızın şəklini salacağam.

Dəniz uğuldayır. Sahilə qoşun-qoşun hücum çəkən dalğalar şahə qalxır, qağayılar qanadlarını sulara çırpır.

İkimiz də susuruq.

Bayaq yolda Dərya srağagünkü məyusluğunun səbəbini öyrəndikdə qəribə bir söz dedi: “Əgər mənimlə belə görüşməyə atandan ehtiyat edirsənsə, onun çarəsi asandır: elçi göndərərəm, nişanlanarıq.”

—O şəklini çəkmək istədiyin qız kimdir?—soruşuram.

Dərya zarafatı başa düşür. Qolunu boynumdan aşırıb, çıynımı ovcunda sıxır.

İlhama gəlmış şairlərə təqlidən üzünü dənizə tutub deyir:

—O qızın qaranqus qanadları tək zərif, qara, çatma qasıları, uzun, sız kirpikləri var. Gözləri əfsunlu və cəzibədardır. Dodaqları həmişəbahar qönçəsidir. Alnı, yanaqları, çənəsi, boğazı hamardır, elə bil ağ mərmərdən yonulub. Qədim yunan əsatirlərindəki gözəllik ilahəsinin burnu kimi düz və sivri burnu var. Xurmayı ipək telləri çıyılınan qədərdir. Cənnət sinəsində bir cüt...

Mən əlimlə onun ağızını qapayıram.

—Bəsdir...

Maşına söykənərək beləcə yanaşı dayanırıq.

Qarşıda, dənizin üfüqlərə qovuşduğu uzaqlarda yelkənli bir qayıq üzür. Dalgalı suların köksündə yırğalandıqca gah dikəlir, gah batır, görünməz olur. Mən, uşaqlıqda əzbərlədiyim Ler montov şerinin misralarını Xəzərə oxuyuram:

“Ağarır mavi dumanlıqda qərib bir yelkən.
O qərib yelkən uzaqlarda bilinməz nə arar...”

Sonrakı misraları Dərya dilimdən qapır. İftixar duyğusu ilə çevrilib ona baxıram. Boyumuz bir bərabərdədir.

Elə məmnunnam ki... Köksüm də dəniz kimidir. Qalxır... enir. Bilsəydim, təkcə bu dəqiqələri yaşamaq üçün doğulmuşam, ömrümün belə gödəkliyindən şikayətlənməzdəm.

Dərya ciynimi buraxır, bədənim üşürgələnir.

O, kiçik bir taxta parçası tapıb, cızdığı çevrənin içərisinə girir. Hamar qumun üstdə əlini sağa-sola, aşağı-yuxarı gəzdirərək əyri xətlər çəkir. Həm də ehtiyatla hərəkət edir ki, ayaqlarının izi ora düşməsin.

Onca dəqiqə keçməmiş mən yerdə böyük əksimi göründə onun bacarığına heyrətlənilərəm.

Dərya dikəlib, kənarə adlayır, boynunu yana əyərək gözlərini qırır, çəkdiyi rəsmə diqqət yetirir və əməlindən razı təki qürrələnir.

—Oxşarı varmı sənə, Könül?

—Lap eynilə mən özüməm! —deyirəm. —Ancaq... heyf zəhmətindən! Pozulub gedəcək...

—Canın sağ olsun. Bircə dəfə baxdınsa, kifayətdir. Qoy pozulsun. Orijinalı ki, ürəyimdədir...

Sonra Dərya maşında oturub, məni yanına çağırır. Məqsədini duyuram: öpmək istəyir. Çəkilib bir qıraqda dayanıram. O, aşağı enib, pəncələri üstdə oğrun-oğrun yaxınlaşaraq, arxadan məni tutmağa çalışır. Qaçıram... Ucadan gülə-gülə maşının dövrəsində firlanıram. Dərya da ardımca yüyürür... Emingilin bağlarında da beləcə oynadığımız yadına düşür. Bir anlığa qəlbim kədərlənir və tez də keçir.

İkimiz də dururuq. Nəfəsimizi dəririk.

—Tutacağam! —deyir Dərya.

—Tuta bilməyəcəksən! —deyirəm.

—Baxarıq!

—Baxarıq!

Dərya qəfildən irəli atılır, mən yenə götürülürəm...

Yorulduğumu hiss edincə cəld maşına təplib içəridən qapıların dördünü də bağlayıram... Dərya vəziyyəti belə görcək tez əlini cibinə salıb qurdalanır. Ancaq nahaq yerə! Açıqlar maşının üstündədir...

—Zəhmət çəkmə! Bax... Bax... bunları axtarırsan?—deyə açıqlar çıxarıb zəncirindən tutaraq pəncərənin qabağında yellədirəm, şüşənin arxasında ona acıq verirəm...

Bu əsnada anamın səsi məni diksindirir:

—Könül, qızım, bəsdir yatdin, dur, əl-üzünü yu, naharını elə...

Mən Dəryadan da, dənizdən də ayrılrıam. Əlimdəki zəncirli açıqlar yoxa çıxır...

Şəklim də sahilin qumsallığında qalır...

12

Mən lap uşaqlıqdan bədii kitabların aludəsi olmuşam. Əlimə keçən şerləri, romanları gecə-gündüz, döñə-döñə oxumuşam, yorulmamışam. Mütaliyə acmışam—çörək kimi, susamışam—su kimi. Kitablardən məni yaxın-uzaq keçmişlərə aparıb—sevindirib də, kədərləndirib də; təbiəti, iqlimi tanış doğma elləri, yad, qürbət ölkələri gəzdirib, qəribə insanlarla rastlaşdırıb kitablardı. Bu qiyabi səyahətlər zamanı həyatda məsud, bəxtəvər yaşıyanları da, əzab-əziyyət girdabında çapalayanları da, sevgisində vüsala yetənləri də, hicran atəşində qovrulanları da görmüşəm.

Mən kitablardı müqəddəs sanmışam, hər sözünə, kəlməsinə inanmışam; müəlliflərini isə peyğəmbər təsəvvüründə zənn etmişəm. Bəzən elə təsirlənmişəm ki, özüm də yazmaq həvəsinə düşmüşəm,ancaq bacarmamışam...

Sonralar, nisbətən ağılkəsər çağlırmadı hekayə naminə bir neçə hadisə quraşdırılmışam. Lakin utandığımdan heç kəsə göstərməmişəm. Saxlamışam kitablarımın arasında, vərəqlər xəzan yarpaqları tək saralıb, solub... Onlardan biri də Emingilin bağlarından qayıdan axşamı yazdığını “Qız—bənövşə” əhvalatıdır.

Bir ara az qalmışdı redaksiyalara aparacaqdım. Yaxşı ki, cəsarət eləmədim. Xəbər tutsaydı Emin, indi xəcalətdən üzünə necə baxardım?

Açığını desəm, o yazı bu gün başqalarına mənasız da görünə, mənim üçün öz qiymətini itirməyib. Cırıb atmağa heyfsilənmərəm, əlim gəlmir. “”Qoy dursun, mənə maneqılıyi yoxdur ki!”—fikirləşirəm, hələ də saxlayıram.

... Bahar fəslidir...

Çöldə tənha bənövşə bitir... Bir oğlan onun yanından etinasız və laqeydiliklə ötür. Bənövşə isə dərilmək, oğlanın ürəyinin üstə sancılmaq istəyir... Müyəssər olmur. Bu həsrət bənövşənin zərif qəlbini incidir, boynu qüssədən bükülə qalır...
Bənövşə—qızdır, qız—mənəm, oğlan da Emindir...

Orta məktəbi qurtardı. Atam qoymadı bu yolu tutum. “Şairlik, ədiblik kişi peşəsidir”—dedi və məni həkimliyə sövq etdi.

Beş aydır tibb institutunda oxuyuram. Bura daxil olduğumdan narazı deyiləm.

Həkim də insanlara bəxş elədiyi əlavə ömrün müəllifidir. Dünyada bundan şərəfli nə var ki?!

13

Dərya ilə tanış olduğumuz bir aydır. Bu müddət ərzində hər gün görüşə bilməsək də, mütləq zəngləşirik. Atamın qorxusundan cəmi üç dəfə gəzməyə çıxmışq. Onda da yarı ürəyim evdə qalib. İndi Dəryasız darixıram. O mənimcün ən əziz, doğma bir adama çevrilib. Institutda mühazirələr zamanı tez-tez yadına düşür. Evə gələndə də həmişə qulağım səsdə olur. Elə biliram bu dəqiqli arxadan onun səsini eşidəcəyəm: “Könül...” deyə məni çağıracaq.

Fəzilə diliyanmış, bizi kinoda gördüğünü fakültəmizdə qızların çoxuna danışib.

Eh!.. Qoy hamiya yaysın! Əvvəl-axır hər şey aşkarla çıxacaq.

Sevmək cinayət saylsayıdı, gərək bütün bəşəriyyət mühakimə olunaydı!

14

Adam məhəbbətin qədrini araya hicran düşəndə bilir. Bir həftədir dəli kimiyəm. Evə gəldimmi, otaqlarda vurnuxuram. Dəryanın yolunu gözləyirəm. Moskvaya rəssamların, heykəltəraşların müşavirəsinə gedib. Hesabla gərək ya sabah, ya biri gün qayıtsın. Təyyarədən evən təki mənə zəng çalacaq.

Yaxşı ki, bir yol telefonla danışmışıq... Amma məni nigaran qoyub. Əlcəklərini yadından çıxarıb aparmayıb. Bu səhər elə ona görə radioya qulaq asdım. O tərəflərdə möhkəm şaxtadır. Moskvanın qışını mən də görmüşəm... Mağazalardan əlcək tapmasa, barmaqları donacaq Dəryamın.

Srağagün telefonla soruşdum:

“Oralar çox soyuqdur?”

Cavab verdi: “Onu mən bilmərəm, Könül!”

Xəbər aldım: “Niyə?”

Dedi: "Çünkü məni sənin məhəbbətin isidir!.."

15

Bütün günü Dəryasız Dərya ilə oldum. Yalqız vaxtlarımın həmsöhbəti bənövşəli dəftərimi qarşıma qoydum, xəyalımda təqvimin otuz beş vərəqini geri çevirdim, yanvarın on altısına qayıtdım. Dərya ilə başlanan tanışlığımızı incəliklərinə qədər ürək dolusu fərəhlə xatırlaya-xatırlaya ağ səhifələrə köçürdüm.

Mülayim bir axşam çağıdır. Qışın iliq günorta nəfəsi qismən soyumuşdur. Şəffaf, mavi göy qubbəsinə ağ tül kimi param-parça buludlar səpələnib. Şəhərin quzeyə baxan pəncərələrində şolələnən alov rəngli şəfəqlər göz qamasdırır.

Mən institutdan çıxmışam, ancaq evə tələsmirəm. Əlimdə, kitab dolu portfel sahil küçəsinə tərəf addımlayıram.

Darıxıram, həyatımda nəsə çatışmir. Həmsöhbətmi, musiqimi, əyləncəmi, könlüm nə istəyir, özüm də bilmirəm. Divarlara yapışdırılmış solğun afişalara ötəri nəzər salıram. Onlardakı zövqsüz şəkillər, yazılar rəngbərəng, tamaşalar, konsertlər isə köhnə, təkrar və yeknəsəkdir. Gözüm də, ürəyim də təzəlik axtarır.

"67-nin sərgisi"—bu al-qırmızı başlıqlı elanı oxuyunca ayaq saxlayıram: yaxındakı muzeydə müasir rəssamların, heykəltəraşların əsərləri qoyulub.

"Gedib baxacağam"—deyə istiqamətimi dəyişib ora yollanıram.

...Fasadı qoşa sütunlu böyük binanın vestibülündə soyunuram. Yuxarı qalxıb salonları bir-bir gəzirəm.

Rəsmlər...heykəllər...büstlər cürbəcürdür—canlıları da var, ölüleri də. Sərgi yenicə açılıb, adamla doludur. Havası istidir. Lakin mücərrəd, anlaşılmaz şəkillər asilan otaqlar boşdur, soyuqdur.

Bayaqdan onu da hiss edirəm—qıvrımsaçlı bir oğlan kənardan mənə çox diqqətlə baxır, yəqin kiməsə oxşadır. Əhəmiyyət vermirəm. Özümü görməməzliyə qoymuşam.

Xəzər sahilindəki qara-boz qayalıqları, Abşeronun yaşıl bağlarını və yastiyapalaq yönəmsiz evlərini təsvir edən mənzərənin önündən etinasız keçə bilmirəm. Bu yerlər mənə tanış, doğma görünür. Emini xatırladır. "Bax... Könül, quyunun yanında oynamayacaqsan. Gənortanın istisində bağın içinə getməyəcəksən—qurd-quş sancar səni. Keçi kimi dər-divara, ağaca dırmaşmayacaqsan—yıxlarsan, xatada biz qalarıq..." Dəlisov uşaqlıq çağları uzaqda qaldı...

—Bağışlayın...—deyə arxadan qulağıma dəyən səs məni fikirdən ayırır. Geri döncək yenə həmin qıvrımsaç oğlani görürəm.

—Buyurun.

O, ayaqlarını cütləyib, qarşında hörmətlə təzim edir:

—Üzr isteyirəm... Siz neftçi Muradın qızı deyilsiniz?

“Bu mənim atamı hardan tanır?”

Deyirəm:

—Bəli.

Oğlan rahatlıqla köks ötürür, ehmalca başını əsdirərək gülümsünür.

—Elə bunu soruşacaqdım... Zənnim məni aldatmayıb.

Mən hələ heç nə anlamırıam.

—Bəyəndinizmi kişinin obrazını?

—Hh... Bilmirəm siz hansı kişini deyirsınız?

Oğlan duruxur:

—Zəhmət olmasa bura gəlin.

O məni içəri salona aparıb, künkdə üzü işığa qoyulmuş yekə bir büstü göstərir.

—Bunu görməmisiniz?

Baxan kimi atamı tanıyıram. “Pa!”—deyə iradəsiz piçıldayıram. Büstün böyründəki xırda yazılar gözümə sataşır: “Dərya Zəkizadə.”

—Haçan düzəldiblər bunu? Heç xəbərim yoxdur...

O dinmir.

—Mən bu heykəltəraşın adını eşitmışəm.

Oğlan yenə bayaqkı təki ayaqlarını cütləyib, hörmətlə təzim edərək əlini irəli uzadır:

—Elə isə tanış olaq: Dərya Zəkizadə. Bu iş mənimkidir...

—Sizinkidir?!—deyə mən sövqi-təbiilə onunla əl tuturam və oğlana ötəri bir nəzər firladıram.

—Heç gözləmədiyim halda sevindirdiniz məni...

Büst eynilə atamdır, geniş alnı, çatılmış qalın, pırpız qaşları, ciddi baxışları, çökük ovurduları, çənəsi, dodaqları, bığları hamısı, hamısı onunkudur.

Dərya izahat verir.

—Mənə xarakterik bir neftçi obrazı lazım idi. Çoxdandı gəzirdim, axtarırdım... Axırıncı kərə mədənə gedəndə təsadüfən Murad əmi ilə rastlaşdım. Kişinin sıfətinə baxan kimi dedim: “Tapdim! Elə budur!”—O, azacıq susub qıṣıla-qıṣıla sözünə davam edir:—Amma, xətrinizə dəyməsin, Könül xanım, yaman tündməcaz atanız var. Onu dilə tutub beş-altı dəfə emalatxanama aparınca anadan əmdiyim süd burnumdan gəlib... Hər seansda da yarım saatdan artıq oturmayıb.

Özümdən xəbərsiz şadlıqla qəhqəhə çəkirəm:

—Siz ki onu yola gətirmisiniz, qəhrəmansınız, deyirəm.—Atam bu barədə evimizdə bir kəlmə də danışmayıb.

Dərya umu-küsü eləyir:

—Heç gəlib heykəlinə də baxmayıb.

Söhbətimiz kəsilir. Susuruq. Nəzərlərimiz ani olaraq qarşılaşır. Duyuram, Dərya nəsə demək istəyir, gözləri gülür. Ancaq ürək eləmir. Sonra eyhamla dillənir:

—Yaxşı ki, bu gün muzeyə gəldim...

Soruşuram:

—Siz? Mən?

—Elə ikimiz də! Yoxsa, bu tanışlıq olmayıacaqdı..

—Ancaq bir məsələ mənə qaranlıq qaldı, —deyə mövzunu dəyişmək məqsədi ilə araya söz atıram.

—Siz nədən bildiniz mən neftçi Muradin qızıyam? Axı, atama o qədər də oxşarlığım yoxdur...

Dəryanın nüfuzedici baxışları yenə sıfətimdə gəzir.

—Bunu siz deyirsiniz, Könül xanım. Amma mən, bir heykəltəraş müşahidəsi ilə diqqət yetirəndə, sizi atanıza oxşadan əlamətləri, cizgiləri çox aydın görürəm. Xüsusən gözlərinizdəki işıltı, kirpiklərinizin düzülüyü, cənəniz, üzr istəyirəm, hətta dodaqlarınız belə Murad əmini xatırladır...

Onun sözlərindən utanıram. Üzümü yana çevirəndə büstdən atamin qaşqabaqlı baxışları mənə zillənir. Sanki, naməhrəm bir oğlanla belə şirin-şirin danışlığıma qeyzlənir.

Dərya getməyə hazırlaşdığını hiss edincə:

—Gözləyin, Könül xanım, elə mən də çıxıram,—deyir və tələsik uzaqlaşır.

Vestibüldə geyinəndə o, yenə mənə yaxınlaşır, icazə alıb, paltomu tutur. “Yox” deməyə dilim gəlmir.

Sonra sərgidən evimizə qədər mən özümdə olmuram. Fikrim Dəryada qalır. Onunla yanaşı addımladığımı sevinirəm. Və bu ünsiyyətdən qəlbimə elə xoş bir rahatçılıq sözülür ki... Küçəmizə çatanda ayrılacağımıza heyfsilənirəm.

Dərya sabah mənimlə yenə görüşmək istəyir. Sehrlənmiş kimi, ixtiyarsız razılıq verirəm, düşünmədən, qorxmadan... Bu gün Könül deyiləm mən, başqa bir qızam.

Darvazamızdan girəndə Dərya məni çağırıb, təkidlə tapşırır:

—Sizdən təvəqqə edirəm, Könül xanım. Murad əmi tanış olduğumuzu bilməsin. Fikirləşər ki, biz çoxdanın dostlarıyız; büstünü də elə sizin xətrinizə düzəltmişəm... Təşəkkür əvəzinə nahaqdan nifrət qazanaram.

Evə gəlincə şadlığımdan atamın boynuna sarılıb öpürəm:

—Pa, təbrik edirəm səni!.. Sərgidə heykəlini qoyublar! Niyə səs salmırsan, hə? Elə canlıdır ki, pa, deyirsən bəs, indicə dil açıb danışacaq. Özü də birinci mənə acıqlanacaq. Qışqıracaq. “Ay qız, burda nə gəzirsən, getsənə evə!”

Atam heç halını da dəyişmir:

—Çox az vaxtımlı almışdı o gədə, bir də durub sərgisinə gedəcəyəm?!.. Elə sən görmüsən, kifayətdir.

Mən öz otağıma qaçıram. Paltomu, papağımı çıxarıb bir kənara tullayıram. Qollarımı açıb aynanın qabağında fırlanıram. Saçlarım dağılır. “Dərya!”—deyə çağırmaq, qəhqəhə çəkmək, uşaq təki atılıb-düşmək istəyirəm...

16

Bu axşam gecəyədək telefonun yanında oturub qəzetlərə baxdım, kitab oxudum... “Spidola”ni qurdaladım, xaricdən tutduğum musiqilərə qulaq asdım. Atam da, anam da çoxdan yatmışdı. Dəryanın zəngini gözləyirdim. Maraqlı bir xəbər vardı qəzətdə: məşhur alman alimi Vilhelm Humboldt gözəl, ağıllı zövcəsi Karolina fon Daxroydenə qırx dörd il ərzində hər gün yüz xətt şer ithaf edib. Onlar otuz beş il intəhasız bir məhəbbətlə yaşayıblar. Karolinanın vəfatından sonra da Humboldt onu unutmayıb. Ömrünün axırına kimi, hər səhər yazdığı şeri axşam aparıb sevimli qadının məzarı üstdə oxumağı bir adət şəklinə salıb...

“Qəribədir!—Fikirləşdim. —Sən demə, almanların da öz məcnunu varmış!..”

Otağa cilgiltili qarışq fərəh doldu. İntizarım bir anda yoxaldı.

O idi. İkicə kəlmə sözü ilə ürəyim təskinlik tapdı.

—Salam... Salam, Könül... Necəsən?

Piçildadım:

—Yaxşıyam. Gəlib çıxdın?..

—Hə... Mən dedim indiyə yatmış olarsan.

—Heç gözümə yuxu gedər... Hardan danışırsan?

—Aerodromdan. Bağışla, narahat elədim səni.

—Yox...

—Yatgınən... Sabah istirahət günüdür, görüşərik... Yaxşımı?

—Nə vaxt?

—Saat... neçədə istəyirsən?

Fikirləşdim.

—Birdə.

—Çox gözəl!

—Harda?

—Elə orada... Gecən xeyrə qalsın.

—Sağ ol...

—Öpürəm səni!

Arxayılqla nəfəs aldım. “”Elə orada” metronun “Bakı Soveti” stansiyası deməkdi.

İçəri evdən atamın boğuq səsi eşidildi:

—Kimdir gecənin bu vədəsində zəng çalan?!

—Pa, səhvən bura düşmüşdülər.

—Bəs sən niyə oyaqsan?

—Dərslərimi hazırlayırdım, pa. İndicə qurtardım.

Köksünü ötürdü, lakin dinmədi. İşığı keçirdim. Barmaqlarımın ucunda çarpayıma yaxınlaşdım. Tez soyunub yerimə uzandım.

...Bu gecə yorğana deyil, sanki şadlığa büründüm...və gözlərimi yumunca asta-asta əriyib şirin bir yuxuya qarışdım...

Səhər şən və gümrah oyanmışdım. Sevincim mahniya çevrilmişdi; çarpayımı səliqəyə salanda dodaqaltı zümrütmə edirdim:

Alma atdim, nar gəldi
Kətan köynək dar gəldi.
Qapiya kölgə düşdü,
Elə bildim yar gəldi...

Bir həftəlik ayrılıqdan sonra bu gün yenə Dərya ilə görüşəcəkdir. “Nə romantik də adı var,—fikirləşirdim.—Dərya! Bu kəlməni hər dəfə dilimə gətirəndə nəhayətsiz mavi sular dalgalanır gözlərimin qabağında. Qəlbimə sanki sərinlik yayılır... Dənizin nəfəsini duyuram...”

Atam, biz yatmış ikən sübhədən durub bağa gedib. Kişi təzəhəvəsdir. Buzovnada yer götürüb—ev tikdirir, quyu qazdırır. Bu yay istirahətə öz bağımına köçəcəyik. Mən görməmişəm, anam deyir, lap ləpədöyəndədir, “xoşbəxtlikdən” orada da Qönçəbəyimlə qonşuyuq. Əvvəl buna sevinirdim. İndi yox. Mənə qalsa, Dərya məsələsindən sonra Eminin gözündən mümkün qədər uzaq olardım. Ancaq neyləyə bilərəm...

Gönortaya kimi evdə oturmağa səbrim çatmadı. Çıxbın gəzinmək istədim.

Paltomu geyirdim, telefon səsləndi. Zəng çalan Dərya olmamalı idi. Dəstəyi anam götürdü:

—Könül, Qönçəbəyimin oğludur,—dedi,—səni çağırır.

Heyrətləndim:

—Kim?!

Arvad söyləndi:

—Ay qız, Emini tanımırsan?

—Neyləyir o məni?

—Nə bilim, gəl özündən soruş...

Anam nəsə ikibaşlı danışındı. Telefonə yaxınlaşdım:

—Alo?..—deyə təəccübümü gizlətməyə çalışaraq dilləndim.—Bəli, Könüldür.. Ah.. Salam, Emin..
Eybi yoxdur... Onsuz da elə çıxıram... İki-üç dəqiqəyə enirəm aşağı.

Anamı bu gün tanımadım. Heç maraqlanmadı ki, o nə deyir.. Haçan yanından çəkilib getdi, bilmədim.

Emindən çıxmayan iş: “Könül, zəhmət olmazsa, yarım saatlıq aşağı düş. Səninlə işim var...”
Qəribədir, o məni neynirdi?

Bayırın günəşli-şaxtalı təmiz havası adamın ciyərlərinə dolduqca, özündə bir uşaq yüngüllüyü hiss edirdi.

Küçəmizin başında dayanmış Emin, məni görünçə hərəkətə gəlib gülümsündü. Əvvəlki yoldaşlıq səmimiyyəti ilə hal-əhval tutduq; atamı, anamı xəbər aldı.

Bilirdim ki, bunlar hamısı əsas söhbətin müqəddiməsidir, mətləb daldadır. Dinməzcə, asta-asta yanaşı addımladıq. Emin gödək, boz palto geymişdi. Boynuna qara-qırmızı zolaqlı şərf dolamışdı. Saçlarını sol yandan tağ ayırib sağa daramışdı. Bu onu yaşıdan da cavan göstərirdi. Gözlərində və sıfətinin ifadəsində narahatlıq, nigarənciliq təzahürü vardi. Elə bil ürəyi dolu idi, sırrını gizlədirdi.

Haçandan-haçana Emin həyəcanlı, titrək səslə sözə başladı:
—Könül, səndən bir şey soruşsam, çəkinmədən düzünü deyərsənmi?!

Məəttəl qaldım. Nə cavab verəcəyimi tezliklə dərk etmədim.

—Qəribə sualdır... Baxır nə soruşacaqsan...

—Elə bir şey ki, ondan mənim həyatım, gələcəyim, səadətim asılıdır!

Emini heç bu cür ciddi görməmişdim. Rəngi ağarmışdı. Özü də elə danışındı ki, guya mənə acıqlanırdı.

—İnsafla, açıq söylə, Könül, səni sevdiyimi bilirsənmi?!

Həqiqəti boy numa almağa çəkindim. Düşündüm: “Ona qalarsa, bu suali əvvəlcə mən sənə verməliyəm.”

—Bir yol nəsə eşitdirmişdin mənə,—dedim.

Eminin dodaqlarında istehzalı təbəssüm gəzdi.

—Bir yol... nəsə eşitdirmişdim? Yaxşı ki, o yadındadır. Könül, axı ona qədər sən məktəbli qız idin. Məni duymazdın da... O yaşda sənə başqa gözlə baxmağa nə haqqım vardi. İndi... böyümüsən, dünənki Könül deyilsən, institut tələbəsən. İxtiyarın öz əlindədir.

“Əcəb də! Bu dəqiqə ixtiyarım Dəryadadır. Səninsə bunlardan xəbərin yoxdur, Emin. Mən onu sevirəm... Sən hələ də mənə ümid bəsləyirsən. Eh!.. Dünən bu sözləri demək tez idisə, bu gün də gecdi, Emin! Yubanmışan... Bundan sonra sənə könlümü yox, ancaq təsəlli verə bilərəm...”

O, susduğumu razılıq əlaməti sanıb, inamla davam etdi:

—Keçən dəfəki etirazına görə səni qınamadım. Əksinə, gözümdə daha da yüksəldin, çünki haqlı idin; evdən xəlvəti iş tutmaq istəmirdin. Kaş bütün ata-analı qızlar bu barədə sənə oxşayaydı. Heyf ki, belələri azdır...

“Doğrudur,—deyə özlüyümdə onun axırıncı sözünü təsdiqlədim. —Elələri çox azdır, heç mən də o cür deyiləm!”

Biz danışa-danışa gəlib şəhərin mərkəzinə çatdıq. Nizami muzeyinin qabağından keçəndə tindəki üçzülü saata baxdım. Qırx dəqiqə də yubana bılardım. Sonra bir bəhanə tapıb ayrılmalıydım.

Emin başını qaldırmadan xəbər aldı:

—Könül, bu günlərdə evinizdə mənim səhbətim olmayıb?

—Yox... Necə?!

Tez, ötən həftə Qönçəbəyimin bizə getdiyini xaturladım.

—Mən anamı sizə göndərmişdim. Məsələnin ucundan-qulağından Mərmər xalaya eşitdirib. Cavabından belə çıxıb ki, o bu işə əsla etiraz etmir. Hətta dedib Könül də Eminin xətrini istəyir. Məncə onunla həyat qurmağa narazı olmaz... Ancaq, əlbəttə, son söz yenə səninkidir...

Ürəyim birdən-birə sıxlıdı. Məni hərarət çulğadı. Küçənin ortasında dayandım.

—Sən Qönçəbəyimi anamın yanına nahaq göndərmişən!—dedim.—Bilmirsən ki, bizim evdə atam...

—Onunla da atam danışıb, Könül.

—Haçan?!

—Keçən istirahət günü bağda gedəndə səhbətləşiblər.

—Nə deyib?!

—O da anan kimi...

Emin çəvrilib üzümə baxanda gözlərinə inanmadı.

—Sənə nə oldu, Könül? Rəngin niyə belə dəyişdi?..

Dinmədim. Geri qayıtdım. Emin də mənimlə. Bu halda Dərya ilə görüşmək istəmədim.

Məhəlləmizə çatanda hər ikimiz ayaq saxladıq, üz-üzə durduq. O, fikrimi bir daha qəti öyrənmək məcburiyyəti ilə soruşdu:

—Könül, mən belə anladım ki... sən rədd edirsən təklifimi, eləmi?

“Hə” deməyə dilim gəlmədi. Başımı tərpətdim.

Fövrən Eminin sifətində süni gülümsünməklə təbii ağlamsınmaqdan yaranan, anlaşılması çətin, qəribə bir ifadə yarandı.

—Ürəyin hökmü əleyhinə çıxmaq çətindir,—dedi.—Səndə nə təqsir...

O, evlərinə getdi. Mən donub yerimdə qaldım...

18

Sevinclə, mahnı ilə başlanan istirahət günüm kədərlə, göz yaşı ilə qurtardı.

... Evə gəlib otağıma çəkildim. Anama dedim, kefsizləmişəm. Uzandım.

Eminə yamanlıq etmişdim—özümü saxlaya bilmədim, ağladım.

Dərya ilə görüşəcəyimiz vaxt da keçdi. Arada telefon cingildədi. Qalxmadım.

Anam cavab verdi:

—Allo? Kimdir,—edi.—Emindir? Yox?.. Canın sağ olsun, bala, bu səfər nömrəni düz yiğarsan...

Dəstəyi qoydu.

Danişan yəqin Dərya idi. Anam isə Eminə oxşatmışdı. Bu nahaqdan deyildi. Evə qanıqara qayıtdığımdan, çox güman, məsələni duymuşdu. O da məyus idi...

Anam başına xina qoyub. Göycəkləşib. Dərya deyir, mən atama oxşayıram. Amma razılaşmırıam. Mən anama baxanda otuz il sonrakı özümü görürəm. Qaş-gözümü elə bil ondan borc almışam. Kirpikləri də eynən mənimki tək siz və uzundur. Hələ üzüm giləsinə oxşar dodaqları, düz burnu... Bircə çənəsinin zənəxdanı məndə yoxdur. Ancaq o, bir az kökdür. Kitabxanada işi yüngüldür. Tənəffüsən-tənəffüsə ayaq üstə olur. Uşaqlar dərsə girəndə o da oturub kitab oxuyur.

Anam otaqdan çıxanda astanada ayaq saxlayıb maraqlandı:

—Eminin bayaq nə işi vardı səninlə?

—Heç,—dedim,—ma. Bir kəlmə söz soruştacaqdı.

Ürəyi dözmədi anamın:

—Soruştumu?

Məndən cavab almadığını görən arvad matəm içində kölgə kimi yavaş-yavaş çəkildi...

19

Mən aptekdən dərman alıb evə qayıdanda Qönçəbəyimi səsindən tanıdım:

—...Əgər bilsəm ki, Könülün meyli qeyrisinədir, canınçün, Mərmər, heç durub bura gəlməzdim. Eminə də deyərdim ki, oğul, bu sevdan baş tutmadı. Get, özünə ayrı qız axtar.

—...

—Əlbəttə, elə deyil. Tanımırəm onu bəyəm? Məsələ burasındadır ki, naz eləyir. Uşağımin da nahaqdan qanını qaraldır, bizim də.

Anam xəstələnmişdi. Boğazı ağrılarından çox yavaş danışındı. Zalın aralı qalmış qapısı arasından, ancaq Qönçəbəyimin həyəcanla, ucadan dediklərini eşidirdim.

Mən ehtiyatla öz otağıma keçim. Anamın zəif səsi gəlib qulağıma çatmasa da, hər şey başa düşüldürdü:

—...

—Çox sağ ol, Mərmər, iki stəkan içdim bəsdir. Elə süfrə qırağından indicə durdum.

—...

—Dünən Emin Könüldən ayrılandan sonra bir gündə girdi içəri ki, görsəydin, deyərdin bəs, iraq olsun neçə ilin xəstəsidir. Ürəyimə od düşdü.

Söhbətə azacıq ara verildi. Sonra anam nə soruşdu, mənə çatmadı. Qönçəbəyim cavabında dedi:

—Sən allah, Emin xəbər tutmasın, mənim bura gəldiyimdən.. Möhkəm tapşırıb ki, bir də o barədə Mərmər xala ilə danışma. Bu məsələ qurtardı! Mən Könülün fikrini öyrəndim. İstəmir—vəssalam!.

—...

—A... bəs necə.. Həyali, ismətli qız da valideyninin rüsqəti olmadan, öz yanından durub deyərmi: “Ay filankəs, olurəm dərdindən, elçi göndər, al məni?”

—...

—Elə bizimki də utancaqlıqda ondan geri qalmaz.

—...

—Başına dönüm, sabaha qoyma! Elə bu axşam işdən qayıdır, çörəyini yeyəndən sonra kişiyyə çatdır. Xeyir işi uzatmazlar. Könül ki, razılığını verdi, ertəsi günü arvadlar sizdədir, insallah. İndi qızım da gəlmək istəyirdi, qoymadım. Oturub evdə məni gözləyir.

—...

—Yox. Atası hələ bilmir. Eşitsə, dəli olacaq.

—...

—A... heç deyərəm ona... Niyə ovqatını təlx eləyim...

Kreslonun səsindən başa düşdüm ki, Qönçəbəyim qalxdı, getməyə hazırlaşır. Mən tez dərman şüşəsini götürərək, dəhlizə çıxdım. Qapını açıb, təzədən örtdüm. Özümü elə göstərdim ki, guya içəri indicə girmişəm, paltomu asıram..

—Qızçıqaz da evdə nigarandır, gedim yavaş-yavaş...—deyən Qönçəbəyim məni görçək söhbəti dəyişdi:—Könül, göycək balam, gəldin? Necəsən?

Boynumu qucaqladı, üzümdən öpdü. Anam kənardə dayanıb, məlul-məlul mənə baxdı.

—Ay qız, atan niyə qoyur, bu arvada soyuq dəysin? Çöldən-zaddan tapıb onu? Mənimki gecə səhərəcən on dəfə durub üstümü basdırmasa, gözünə yuxu getməz...Hə.. Bəs necə... Mərmərdən bəyəm iki dənədir?

—Bu sözləri atama deyin, Qönçəbəyim xala.

—Atana da deyəcəyəm! Dayan.. o saqqalı ağarmışla hələ çox işim var...—Arvad nəzərləri ilə məni oxşadı.—Namxuda, maşallah, yaxşısan. Saçını da indi belə daramışan, hə? Nə olar, dəbdi də. Yaraşır sənə. Eştidim anan naxoşdur, gəldim ona dəyim.. Dərmanını da almışan? Baxım görünüm nə yazıb həkim. “İnfuzi radtsiye altee”—gündə üç xörək qaşığı. Razyana suyudur da.. Yaxşı, mən gedim, bir azdan Eminciyəzim işdən gələcək...

Qönçəbəyim çıxanda anama dildə:

“—Mərmər, canından muğayat ol”,—desə də, başını əsdirərək göz-qashaqla anlatdı ki: “Axşam kişi ilə danışmağı unutma.”

20

... Dərya maşını böyük bir həyətin darvazasından ərklə içəri sürüb, küncdə saxladı.

—Çatdıq,—dedi.

Aşağı endim. Yenə onun qara eynəyini taxmışdım. Liftlə beşinci mərtəbəyə, oradan da ensiz pilləkənlə taxtapaşa qalxdıq.

—Emalatxanam buradadır, Könül,—deyə Dərya kilidini açdığı balaca qapıdan məni irəli buraxdı. Sonra da zarafatyana sözünə əlavə etdi: —Öz klassik əsərlərimi bu otaqda yaradıram. Gülüşdük. O da, mən də paltomuzu soyunduq.

—Harda xoşun gəlir, keç əyləş,—dedi.

Güneyə divar boyu pəncərəsi olan trapesiyaşəkilli emalatxana, geniş, işıqlı bir otaqdan ibarətdi. Sol künclə alçaq miz, divan, şkaf və üç-dörd həsir səndəli vardı. Burada, dolabça üstündəki qırmızı telefondan savayı hər şey köhnə idi. Pəncərənin haşiyəsindən asılmış ağcaqayın budağına təqlidən zolaqlı, güldəndəkə sarmaşık da susuz qaldığından solub saralmışdı.

Dərya şkafı açıb bir cüt balaca göy fincanla nəlbəki çıxartdı:

—Darıxma, Könülcən, bu dəqiqə yaxşı qəhvə dəmləyəcəyəm, oturub dərdləşəcəyik.

Yolda mən Dəryaya Eminlə əlaqədar məsələdən söhbət açmamışdım. Təkcə, görüşə gəlmədiyimin səbəbini soruşanda, ikicə kəlmə ilə: "Sonra danışaram" demişdim. İndi də ok, məyus olduğumu yəqin ki, hiss etməmiş deyildi.

Güldana su tökdüm. Emalatxanadaki işlərə baxmağa başladım. Divarlara vurulmuş rəflərdə, əsl Ermitaj, Vatikan, Luvr muzeylərinin nadir inciləri sayılan qədim dövrün mərmərdən yonulmuş "Platon", "Yatmış Endimiona", "Homer" kimi məşhur əsərləri ilə yanaşı, Dəryanın gildən, gipsdən düzəltdiyi müxtəlif biçimli heykəllər, fiqurlar və eskizlər qoyulmuşdu. Atamın büstünün yönəmsiz bir surəti də onların arasında idi.

—Hə, Könü...—deyə Dərya arxadan yaxınlaşıb ikiəlli ciyinlərimdən sıxdı.—Murad kişidən başqa bunlardan kimi tanıyırsan?

Bu sual mənə yersiz göründü. Karıxdım. Ancaq qınamadım. Dərya elə bilirdi ki, mənim incəsənət aləmindən xəbərim yoxdur. Özümü sindirmədəm. Cavab verdim:

—Bəzisini tanıyıram.

O, azacıq əyilib üzünü yanağıma söykədi:

—Mən buna şübhə etmirəm. Müasir adamın hər sahədən məlumatı olmalıdır. Elə deyilmi, Könü?

Dəryanın nəfəsindən yüngülcə spirt qoxudu. Dilim dinc durmadı:

—Canınçün, Könü, səninlə görüşdüm, ürəyim sevindi... Yoxsa, heç aylarla yadına düşməz.

Gəlib divanda əyləşdik. Dərya fincanlara qəhvə süzdü. Stola Moskvadan gətirdiyi konfet, şokolad, peçenye qutularını düzdü.

—Gərək bağışlayasan, Könülcən, mən səni ayrı cür qarşılamalıydım,—deyə o üzrxahlıq elədi.

Emalatxananın ortasında hündür bir dəzgah qurulmuşdu; üstündəki iri heykəl yaş xarala sarılmışdı.

—Bu təzə düzəltdiyin nədir?—soruşdum və fincanı götürüb qəhvədən bir qurtum içim.

—“Məcnun” un heykəlidir, yanında da bir ceyran. Çoxdan işləyirəm. Əldən salıb məni: Sağlıq olsun, bu yay qurtarmalıyam.

Dərya bir az da mənə tərəf çəkildi, divana yayxanaraq xəbər aldı:

—Əgər məndən gizli deyilsə, daniş görək evinizdə nə hadisə baş vermişdi... Niyə belə dalğınsan?

Əvvəl utandım, dinmədim. Sonra söhbəti açmağa məcbur oldum:

—Məni qonşuluqdan bir oğlan üçün istəyirlər...

Dərya heç halini da pozmadı:

—Bəs sən?

—Mən.. mən “yox” demişəm.

—Vəssalam. Qurtardı getdi!

—Atam, anamsa razıdır.

Dərya siqaret çıxardıb yandırdı. Tüstünü asta-asta qırğığa üfləyərək fikirləşdi.

—Deyinən, mən başqasını sevirəm. Utanma! Açı məsələni evdə.

Mən atamın hüzurunda bunu bacarardımmi? Əsla!

İkimiz də susduq.

“... Mən başqasını sevirəm!” Qəribədir! Bu gün Dəryanı tanımaq çətindi. Niyə təkid etmirdi ki, deyim: “Məni başqası sevir?” Yox, yox! Çox güman ki, o heç bunun fərqiñə varmadı. Bəlkə də içdiyi konyak dilini çasdırmışdı.

—Atamı ki, tanıyırsan,—dedim.—Eşitsə...

Dərya ayağa qalxdı. Siqaretini yerə atıb tapdaladı. Əllərinin şalvar cibinə qoyaraq emalatxanada gəzindi. Sonra gəlib qarşında durdu:

—Səni başa düşürəm, Könül. Murad kişini yola gətirmək çətindir. Onda... bu günlərdə mən sizə elçi göndərərəm, razılığını verərsən, hər şey həll olunar.

Ürəyim yerindən oynadı. Dəryanın bu hökmü məni bir tərəfdən sakitləşdirdi, digər tərəfdən kədərləndirdi. Zira qayğısız gənclikdən üzülüşüb nişanlanması belə tezliklə arzulamırdım.

O nə düşündüsə geri döndü, gedib, yenə şkafı qurdaladı.

—Bax, gör xoşuna gəlirmi, Könül!—deyə oradan çıxardığı balaca, qırmızı qutunu gülə-gülə gətirib, qarşında açdı.—Moskvadan üzüyünü almışam, ancaq bilmirəm barmağına necə olacaq...

Mən utandım, başımı aşağı saldım. Dərya sol əlimi qaldırmış, əvvəlcə dodaqlarına yapışdırıldı, sonra ehmalca üzüyü barmağıma taxdı.

—Yaxşıdır. Çox mübarəkdir.

Danişmadım.

—Bəyənmirsən, Könül?

Üzümü kənara çevirdim. Yanımda əyləşdi.

—Təbrik edirəm səni,—dedi və qolunu boynuma saldı. Çəkinmədim. Bir də gördüm ki.. emalatxanadakı heykəllər başıma firlandı... Bəbəklərimdən qopan qığılçımlar ətrafimdə ulduzlar kimi kövələn elədi. Çırpinmaq istədim... Lakin vaxtı ilə biləyimi yandıran odlu dodaqlarının təmasından bu dəfə qəlbimə elə sərməstedici ləzziz bir duyuş süzüldü ki, bu nubar busənin təşnəsi kimi əzalarım sustaldi və başım ixtiyarsız halda divanın mütəkkəsinə düşdü.

—Dərya... neyləyirsən...—dedim. Ancaq müqavimət göstərməkdə aciz qaldım. O, yanaqlarımı ovuclarında bərk-bərk sıxaraq buraxmadı, təkrar-təkrar insafsızcasına şəhvətli öpüşlərə qərq etdi məni.

İradəmin ehtirasa təslim olduğuna görəmi, yoxsa məsrurəliyimdənmi—bilmirəm, gözlərim doldu, ağladım. O isə məni pişik təki tumarlayıb güldü. Sonra saçlarını arxaya hamarlayaraq öz dəsmalı ilə islanmış kirpiklərimi quruladı.

Mən hıçqıra-hıçqıra, küskün ədada şikayətləndim:

—Bir də belə kobud rəftar eləsən,—dedim,—səni danışdırmayacağam...

O da sözümə zarafatla cavab verdi:

—Bir də öpməyə etiraz eləsən, mən inciyəcəyəm. Çünkü bu mənə inamsızlıqdır.

Eh!.. O gün Dəryadan heç ayrılmış istəmirdim. Məhəbbətlə dolu ürəyim elə asudə döyünlərdə ki...

Evə gəlib öz otağıma girincə divardan asılmış oyuncaq meymun gözümə sataşdı. Yaxınlaşış quyuğundan dartınca, mixdan qoparaq yerə düşdü. Qaldırdım, baxdım. Ancaq daha ordan asmadım. Aparıb yazı stolunun yesiklərindən birində gizlətdim.

Çıxılmaz vəziyyətdə qalmışdım. Atam, anam, Qönçəbəyim, əri... Hamısı bir fikirdə idi: məni Eminə nişanlaşınlar. Oğlan etirazımı bilib qırğa çəkilsə də, valideynlər bu sövdadan əllərini üzmək istəmirdilər.

Dəryanın rahatlığı pozulmuşdu. Tez-tez zəng çalırdı, xəbər alırıd: "Könül, nə oldu?" "Atam məni danişdirmayib,—deyirdim.—Yəqin bu axşam dindirəcək."

Qönçəbəyimin də səbri tükənmişdi. Anamı gündə neçə yol telefona çağırırdı: "Mərmər, iş nə yerdədir?"

Anam məndən çəkinirdi, əlini ağızına tutub, udquna-udquna astadan cavab verirdi: "Mən məsələni Murada çatdırmışam. Hələ ki, qızın rəyini soruşmayıb."

Dəryagildən elçilər üç gündən sonra gələcəkdi.

Evimizdə gərgin bir hal yaranmışdı.

Atam özünü hər şeydən xəbərsiz kimi çox laqeyd aparırdı. Sanki anamın, Qönçəbəyimlə ərinin dediklərini unutmuşdu; Eminlə nişanlanmağımı etiraz etmədiyini yaddan çıxartmışdı. Onun bu etinasızlığı məni gecə-gündüz düşündürürdü. Kim bilir, bəlkə də ikicə kəlmə ilə razılığını verdiyi üçün bir daha bu söhbətlərə qayitmağı lüzumsuz sanırdı.

Ancaq ürəyimə dammışdı. O, bu haqda mütləq məni danişdirməli idi!

Anamsa iki yol ayırcında aciz qalmışdı. Gücü ona çatırdı ki, susurdu. Bu lal-dinməz, cansıxıcı günlər məni elə bezikdirmişdi ki, nəhayət özüm söhbəti açmalı oldum:

—Ma, nə xəbərdir?! Niyə bikefsən? Səbəbini desənə!.. Başa düşürəm, guya mən günah bir iş tutmuşam... Belə birtəhərsiniz, atam da, sən də... Mən bu evdə ögeyəm, nədir?..

Anam gəlib qarşısında əyləşdi. Qollarını sinəsində çarpazlayaraq məlul bir görkəm aldı. Arvad bu fürsəti çoxdan gözləyirmiş kimi dərdi açıldı:

—Neyləyim, ay bala. Heç deməyə söz də tapmırıam. Nə səndən keçə bilirəm, nə də onlardan... Qönçəbəyimlə üz-üzə gələndə xəcalətdən bir köynək ət tökürəm...

—Neyçün?

—Özün hər şeyi məndən yaxşı anlaysırsan... Bildir razılığını istədilər, dedim, tələsməyin... Qoy uşaqlı instituta girsin, sonra. Oturub gözlədilər, indi də belə...

—Belə, yəni necə? Açıq danişsana, ma.

Anam yarıñmid, lakin miskinli tərzdə nəzərlərini üzümə zillədi:

—Onu məndən niyə soruştursan?! Bəs özün oğlana rədd cavabı verməmisən?

Keçib pəncərə qabağında dayandım. Həyətdəki yasəmən ağacında xırda quşlar budaqdan-budağa atılıraq civildəşirdi.

—Elədir, ma, rədd cavabı vermişəm.

Anam qüssəli bir ah çəkdi dərindən.

—Nə deyim, bala. Əvvəldən belə bilsəydim, heç onları da yerdən eləməzdəm. Ancaq... Emin kimisinə çətin rast gələsən.

Mən özlüyümdə bu sözlərdə bir irad duydum. Anam, istəmədən ürəyimi sindirdi. Dəryani ayaqladı.

22

Mənim otağımdan həyat balkona açılan qapının yuxarı yarısı bir gözlü pəncərədir.

Gündüzlər yazı stolunun arxasında oturanda buradan məhəccərin dəmir şəbəkələri, şaxələrində təkəm-seyrək sarı yarpaqlar quruyub qalmış çılpaq yasəmən ağacı, qonşu evlərin bozumtul divarları və damların üstündən səmanın bir parçası görünür. Çarpayıda uzanıb dincələndə isə pəncərəm önündə qədim Şərq üslublu bir mənzərə açılır. Şəhərin amfiteatr şəklində cərgələnən köhnə binaları fonunda yaxındakı məscidin günbəzi, minarəsi dikəlir. Axşamtərəfi bu təbii, canlı lövhələrə qızmar günəş də əlavə olunur...

Gecələr pəncərəmdə göylər lacivərd rəngə boyanır, ay doğur, milyon ulduzlar saymışır... Balkon məhəccərinin şəbəkələri də, yasəmən ağacının şaxələri də, uzaq-yaxın binalar da, məscidin günbəzi, minarəsi də qara siluetə çevirilir.

Sanki pəncərəm, divardan asılan bir şəkil çərçivəsidir ki, təbiət ona özünün ecəzkar boyalarla işlənilmiş nəhəng, gözəl rəsmərini salır, evdə Dəryasız qalanda darixmamaq üçün onları mənə göstərir...

23

—Atan çağırır, Könüł

Anamın gətirdiyi bu qəfil xəbərdən qəlbim əsdi. Bilirdim nə məsələdir. Qalxdım. Heç bir imtahana gedəndə belə həyəcan bürüməmişdi.

Zala keçdim. Atam televizora baxırdı. Yaşıl məxmər pijamda idi. Bu, o deməkdi ki, evdən bayır çıxmayacaq. Başqa hallarda iş paltarını soyuncaq qara kostyumunu geyirdi; seyrək, çal saçlarını da azacıq isladıb, arxaya darayırdı.

Bəxtimdən əhvalı da babatdı. Ovqatı təlx olanda heç vaxt adımızı tutmazdı; mənə “Ay qız,” anama “Bura bax!” deyə müraciət edərdi. İndi çay istəməyindən başa düşdüm, kefi pis deyil. Mən içəri girəndə:

—Mərmər, bir stəkan da söz mənimcün,—dedi və nəlbəkinin qırğıından tutub anama sarı çəkdi.

Bir dəfə institutdan çox şad qayitmişdim. Anatomiyanın beş alımımdım. Axşam atamı evdə qasaqabaqlı görəndə üstünə cumub, onu möhkəmcə qidiqladım, güldürməyə çalışdım. “Ay qız! Dincdur!”—Qışqırdı. Qulaq asmadım. Böyrümdən şapalaq ilişdirdi. Əli də elə ağırdır ki... Ətim göynədi. Sabahısı bildim ki, mədəndə qazma baltası sindigindən işləri əngəlli olub...

İndi oturmaq istəyəndə atam dedi:

—Televizoru söndür, işığı yandır, sonra əyləş.

Ekranda mənzərə filmi nümayiş etdirilirdi. Bir azdan “67-nin sərgisi” göstəriləcəkdi. Mən mütləq baxacaqdım. Arzulayırdım atam da, anam da görsün. Heyf! Televizoru keçirdim.

Qapının hasiyəsindəki düyməni burunca büllur çilçiraq zalı nurla doldurdu. Ancaq istərdim atam məni qaranlıqda dindirsin. Utanmayım. Dəryanın sözləri yadına düşdü: “Deynən mən başqasını sevirəm.”

Stolun aşağı tərəfində atamlı üz-üzə oturdum. Anam çay gətirdi. Gəlib, sağ yanimdakı kreslonu altına çəkdi, bütün işlərdə təqsirkar kimi müqəssir bir görkəm aldı.

Otaqda iki səs eşidilirdi: saatın tiqqiltisi, ürəyimin döyüntüsü.

Haçandan-haçana atam xislətinə uyğun bir ciddiliklə sözə başladı:

—Mənə diqqətlə qulaq as, Kənül,—dedi.—Sən əziz-xələf bircə övladımızsan. Valideyn üçün övladının xoşbəxtliyi hər şeydən qiymətlidir. Bizim də çalışlığımız odur ki, sən bəxtəvər yaşayasan... Ela deyilmi?

Boğazım qurumuşdu. Danışmağa onsuz da səsim çıxmayaqdı. Astaca başımı tərpətdim. Atam davam etdi:

—Mən bu söhbəti qəsdən bir neçə gün idi gecikdirirdim. Anana da tapşırılmışdım, səni tələsdirməsin, ağıllı-başlı fikirləşəsən. İndi, yəqin ki, özlüyündə bir qərara gəlmisən... Məsələ belədir, qızım, mən də, anam da Qönçəbəyimə qohum olmağa narazı deyilik, uzun illərin qapı-qonşusuyuq, bir-birimizi yaxşı tanıyıraq.

Bayaqdan daş heykəl kimi donub hərəkətsiz qalmış anam yerində qurcalandı:

—Eminciyəz də gözümüzün qabağında böyüüb. Təmiz, ağıllı uşaqdır...—deyərək oğlan tərəfə qahmar çıxdı.

Atam mətləbə yaxınlaşdıqca ürəyim üzülürdü.

—Sən də körpə deyilsən, institut tələbəsisən. Sabah qurtarıb həkim olacaqsan...

Anam yenə tap gətirmədi:

—Murad, özləri də deyirlər ki, qızı dördüncü kursdan tez apardı yoxdur.

Stəkanı qaldırıb təkrar nəlbəkiyə qoymaqla atam ona bildirdi ki, “Bura bax, sözümü kəsmə!” Sonra qaş-qabağını gizlədərək mənə sarı döndü. Lakin sözünü çasdğıñdan yenə acıqli-acıqli anamı süzdü:

—Qoymazsan ki!

—Ma!—deyə mən də öz xeyrimə atama haqq qazandırdım:—Mafar versənə kişiyə.

Bu əsnada telefon səsləndi. Anam durub mənim otağıma getdi və bir dəqiqə keçməmiş geri qayıtdı.

—Murad, səni istəyirlər.

—Kimdir?

—Tanımadım.

Atam könülsüz qalxdı, çayını isti-isti içə bilmədiyinə işaret ilə gileyləndi:

—Mərdimazarı axtarmaqla deyil ki!

Keçib dəstəyi götürdü:

—Bəli. Əleykəssalam, beş də artıq... Oho! Səni xoş gördük... Necəsən oğul?.. Sağ ol, mən də yaxşıyam. Evdə də, mədəndə də hər şey qaydasındadır. Heykəlimi? Yox.. O barədə səndən xəcalətliyəm. Vaxt tapan kimi mütləq gedib baxacağam. Amma iş yoldaşlarım görüblər... Bəli, bəyəniblər... Düzü canıma qorxu saldın. Dedim, bəs, yenə emalatxanalığam. Əshi, diriyə də heykəl qoyarlar. Necə?.. Elə indi? Hə.. onda tamaşa edərik. Bu başdan sənə öz təşəkkürümüz yetirirəm..

Atam zalin qapısından girməmiş mənə eşitdirdi:

—Könül, dur televizoru yandır, işığı söndür.

Anam heyrətləndi:

—Xeyir ola?

—Məni göstərəcəklər, Mərmər,—deyə atam sevincini gizlədə bilmədi. Gəlib özünü divanın küncünə yıxdı.

Televizoru quranda, əlim titrəyirdi. Dərya nə iş tutmuşdu? “Utanmaz!” ürəyimdə onu məzəmmətlədim.

Atam eynəyini götürdü, şüşəsinə hovxurub pijamasının ətəyi ilə sildi.

Ekranda Dəryanın sərgi solonundakı əsərlərini bir-bir gördükcə və haqqında deyilən sözləri dinlədikcə mən ona göz qoyurdum. Kişi heç vecinə almırıldı. “Neftçi Murad” büstündən söhbət gedəndə bişərinin altında balaca qımışdı; üzünü anama tutub zarafatla dedi:

—Mərmər, bilməzsən qədrimi!

Mən hələ nigarançılıqdan qurtarmamışdım. Bir azdan, şübhəsiz, atam yenə Emin məsələsinə qayıdacaqdı.

Elə də oldu. Veriliş bitdi, mən durub yayınmaq istədim, qoymadı:

—Yaxşı... Sabah Qönçəbəyim gildən gələcəklər, Mərmər onlara nə cavab versin,—deyə eynəyini çıxardıb üzümə baxmadan sakit, lakin qətiyyətlə soruşdu.

Əlim, ayağım əsə-əsə, qısılı-qısılı dilləndim:

—Anam bilir...

—Bəlkə... mən də biləydim.

—Razi deyiləm!—dedim. Dedim və zəli tərk etdim.

Arxadan atamın son qərarını eşitdim:

—Vəssalam! Mərmər, bu işdə mən acizəm. İxtiyar sahibi o özüdür!

Atam gözümdə elə qalxdı ki... Sən demə, indiyədək onu tanımadığım!..

Eyni vaxtda iki hiss keçirirdim: əvvəlcə Emini, sonra Dəryanı düşündüm. Ürəyimin yarısı kədərlərndi, yarısı sevindi.

İkinci dəftər

24

Dərya mənim idi, mən Dəryanın. Gecələr səhərədək bizim idi, biz sübhə kimi gecələrin...

Bəzən saatlarla dodaq-dodağa, sarmaş-dolaşa olurduq. Bir-birimizdən doymurduq.

Ay aman, günlər nə gödəkmiş—əvvəllər bilməzdəm. Toy axşamı çalınan musiqinin sədasi hələ qulaqlarından getməmiş ər evinə gəldiyimin iki həftəsi tamamlandı.

Bir aydan artıqdır Dəryanın nişan üzüyü barmağimdadır; işaretisi hər dəfə gözümə sataşanda fərəhlənirəm. Elə bilirəm, onun üstündəki brilyant qaş deyil, mənim sevincimdir parlayır.

25

“...Əziz, hörmətli, mehriban dostlar, qonaqlar və qohumlar!

Soruşsalar, biz bu geniş səadət sarayına nə üçün toplaşmışıq, səbəbi nədir? Mən deyərdim ki: körpü salmağa. Bəli! Gülməyin, yoldaşlar! Sözümüz canı var. Nəzərdə tuturam iki ailənin arasındaki möhkəm bir qohumluq körpüsünü. Maraqlansalar: Bu nəhəng tikintinin fəhlələri, prorablari kimdir? Mən deyərdim ki, işçi qüvvəsi cəmi-cüməltəni iki nəfərdən ibarətdir; əcəba, bu körpü hansı növ materialdan inşa olunur: daşdan, torpaqdan, dəmirdən, betondan, kərpicdən, palçıqdan? Mən deyərdim ki, məhəbbətdən! Yox... görsəm, yaxamdan əl çəkmirlər, yenə də məndən xəbər alırlar: Ay Mirzə Muxtar, soruşmaq ayib olmasın, bu mübarək körpünü hardan hara uzadırsınız? Mən deyərdim ki, Muradin damından, Kövsərin damına, həm də arxayı ola bilərsiniz, planı vaxtında və artıqlaması ilə yerinə yetirəcəyik... Gülməyin, yoldaşlar, sözümüz canı var... İndi gəlin baxaq, görək kimdir Murad kişi və onun arvadı, yaxud kimdir Kövsər xanım və onun əri. Mətləbə keçməzdən əvvəl Muradin tündməcazlığı haqqında, ikicə kəlmə aşağıdan tənqid demək istəridim. Ancaq bu axşam fikrimdən daşınram onunçün ki, sağlıqla nekroloda tənqid olmaz. Keçirəm tərifə.

Xahiş edirəm, diqqətlərinizi mərkəzləşdirin məclisin yuxarı başında oturmuş, zahirən ariq, daxilən isə qranit kimi möhkəm, bığlı kişinin sıfətinə. İlk baxışda Murad nisbətən qarabağlı... üzr istəyirəm, qaraqabaq insana bənzəyir. Lakin, xeyr. Əsil mənzərə bizim gördüyüümüz və düşündüyüümüz kimi deyil. Tərsinədir. O, yəni Murad, içində hamidən çox sevinir. Sanki bu sazəndələr səadət sarayında stul üstdə yox... onun qəlbində, ürəyinin səkisində oturub çalışırlar.

Murad! Bu sadə, fəqət çox mənalı ad təkcə neftçilər arasında deyil, hər yerdə, mən deyərdim ki, hətta biz inşaatçılar arasında da fəxrlə çəkilir. Bu jelezbetonniy hörməti onunçün mən qazanmamışam, yoldaşlar, o özü qabarlı əlləri, ağılı, şüuru, kəlləsi, əməyi ilə buna nail olub. Mərhəba! Min yaşısanı!.. Bu belə... Soruşsalar, bəs o sol yanındakı aq kəlağayılı, gözəl-göyçək qadinciyəz kimdir? Mən deyərdim ki, anam-bacım olsun, Muradin arvadıdır. Mərmər xanım. Qutab bişirməkdə tayı-bərabəri yoxdur. Həm də necə bir yaxşı kitabxana işçisi. Ayağa dursa, görərsiniz ki, elə özü də, göz dəyməsin, nədir, söz məsələtün, hündür bir mədəniyyət sarayının mərmər sütunudur. Bu da belə...

Baxış istiqamətimizin səmtini dəyişəndə görürük ki, üzümüzə mələksayaq başqa bir qadın da gülümşəyir. Sual etsələr, aya, Mirzə Muxtar, tanışlıq verirsənsə təqdim et görək bu kimdir? Mən deyərdim ki, Kövsərdir—abi-kövsər. Dəryanın anası, Mərmərin qudası, təzəgəlinin isə... Hazırda daş-divarları arasında oturduğumuz bu möhtəşəm səadət və kef sarayının ipək pərdələri kimi yumşaq xasiyyətli qayınanası. Eyni zamanda cəbhələrdə, şübhə etmirəm ki, qəhrəmanlıqla həlak olan, üzr istəyirəm, adını deyə bilməyəcəyəm, sabiq ərinin, sadiq arvadı. Bu da belə... Bircə dəqiqli, yoldaşlar, tələsməyin, sözümüz canı var.

Xəbər alsalar, yaxşı indi bəs sonra nə olsun? Mən deyərdim ki, ... sakit.. qurtarıram!.. Mən deyərdim ki, məharətli sazəndələrimiz bir “vağzalı” çalsın, biz də xoş təranələr altında içək həmin bayaq yuxarıda xatırlatdığımız o məhəbbət körpüsünün sağlığını, hansının ki, bir ucu bu damdadır, bir ucu o damda—oğlan eviynən qız evinin arasında!.. Urra!..”

Atam, toyumuzda çalınan musiqilərin, oxunan mahniların, deyilən sözlərin hamısını, hamısını əvvəldən-axıra kimi maqnitafon lentinə yazdırıb. İndi qulaq asdığım da, inşaatçı qohumumuz Mirzə Muxtarın səsidir. Həmin axşam o, bu sağlığa içəndən sonra başını qoyub gecəyədək yatmışdı...

Mən, hər könlüm istəyəndə, maqnitafonu qururam, toyumuzu təkrar edirəm, səadət sarayını evimizə köçürüürəm.

Dəryaya, toydan bir neçə gün qabaq, təzə binanın üçüncü qatında ikiotaqlı mənzil vermişdilər. Biz orada yaşayırıq. Həyətdə qarajımız da var. İşıqlı pəncərələrimiz geniş prospektə açılır. Şəraitimizdən narazı deyilik. Otaqları öz zövqümdə bəzəmişəm. Səliqəm Dəryanın ürəyincədir. Srağagün telefon da çəkdilər. Anamla tez-tez danışıram. Ərzaq mağazası evimizin altındadır. İnstitutdan gələndə trolleybus lap qapımızın ağızında dayanır. Ancaq Dərya məni maşında aparıb gətirir. Düzü, buna görə bir qədər sixilram. Dərsdən çıxanda yoldaşlarımdan tez ayrılmalı oluram.

Ərə getmək yaxşıdır. Bircə xörək hazırlamaqla qab-qacaq yumaq adamı əldən salır. Bəlkə mən öyrəncəkli deyiləm, ondandır...

Dünən Dəryanın xətri düşbərə istədi. İki kündə xəmir yoğurdum. Bişirdim. Tamsındım gördüm, şorzəqqum! Qaldım neyləyim. Tez anama zəng çaldım, əhvalatı söylədim. Anam soruşdu:

—Evdə quru kütüm balığınız yoxdur?

Məni gülmək tutdu:

—Ma, sən bəxtəvərlikdən dəm vurursan. Selyodkamız var.

—Eybi yoxdur, daha yaxşı,—deyə anam məni başa saldı:—xörəkdən əvvəl süfrəyə bir parça o selyodkadan qoy. Dərya yesin. Ondan sonra, bişirdiyin düşbərəyə əlavə duz səpməsə, mən heç nə anlamıram.

Doğrudan evdar arvadlar səriştəli olurlar.

Naharda adama bir az siyənək balığından yedik. Nimçələri yiğisdirib, stola çörək, qaşıq, nanəli-sarımsaklı sirkə gətirdim. Kasalara düşbərə çəkdir. Anamın məsləhətini yoxlamaq məqsədi ilə, Dərya bir-iki qaşıq yeyən kimi xəbər aldım:

—Necə bişirmişəm, bacarırammı?

Başını tərpədib, dodaqlarını marçıldatdı:

—Dadlıdır... Ancaq xətrinə dəyməsin, şitdir,—dedi və əlini duzqabına uzatdı...

Dəryanın Bakıda heç kəsi yoxdur. Atası müharibədə ölüb, anası böyük oğlu ilə kənddə olur. Özü də, mənzil alıncaya qədər emalatxanada yaşayıl. Amma görüşdükümüz vaxtlar bunu məndən gizlədib.

Dostları, yoldaşları çoxdur—hamısı da incəsənət adamı.

Dərya rəsmi heç yerdə işləmir. Təkcə heykəl düzəltməklə məşğuldur. Səhərlər məni instituta qoyub, emalatxanaya gedir. Nahara da evə birlikdə qayıdırıq. Yarızarafat-yariciddi hərdən mənə eşitdirir ki,

həkimliyi qurtarandan sonra heç səni də qulluğa girməyə qoymayacağam. Mənim qazancım bizi
gen-bol bəsdir. Onunla razılaşmırıam. Mən bəyəm təkcə diplom üçün oxuyuram. Hərənin ürəyində
bir arzusu var.—Cəmiyyətə xidmət göstərmək hər bir vətəndaşın müqəddəs borcudur.—Bəs bu
sözlər mənə aid deyil?! Deyir, gələcəkdə elə özümüzün, uşaqlarımızın sağlamlığını qorusan
kifayətdir. Mənim əqidəmcə o cür xüdpəsənd müalicədənsə, geniş ürəkli xəstə olmaq yaxşıdır.

27

Novruz bayramı idi.

Anam bizi “ayaqaçıdı” ya çağrırmışdı. Ertədən zəng vurub tapşırmışdı ki, “Qazan asmayın, şama bura
gələcəksiniz.”

Qaş qaralanda geyinib-gecindik, maşına oturduq. Dərya atam evinə birinci dəfə gedirdi.

...Qapıda qarşımıza gülər üzlə çıxdılar. Anam ikimizi də öpdü. Atam məni qucaqlayanda kövrəldi.
Dayım, əmim və arvadları dəhlizə çıxıb bir-bir bizimlə görüşdülər.

—Pa, bilirsən necə darıxmışam sənin üçün?—dedim.

Kişi doluxsundu.

Elə bil evimizdən neçə il idi getmişdim. Bir-bir otaqları gəzdim. Divarlara həsrətlə baxdım. Mətbəxə
də girdim. Anam xörək bişirirdi. Pəncərədə güllü süfrəyə sarılı ağız-ağıza iki boşqab qoyulmuşdu.

—Ma, bu nədir?—xəbər aldım.

Anam cavab verməzdən qabaq ehtiyatla qapını örtdü. Sonra əhəmiyyətli bir sərr açacaqmış kimi
mənə yaxın gəldi. Yavaşdan piçildədi:

—Bayram aşıdır, indicə Qönçəbəyim gətirdi. Deyir, uşaqların ucbatından belə əziz gündə biz küsülü
qala bilmərik.—Anam əlindəki kəfkirlə iri tavada qovurduğu əti qurdalayıb sözünə əlavə
etdi:—Mən də onlara göndərəcəyəm.

Mətbəxə keçdiyimə peşman oldum.

Görünür, ayrı qonaqlarımız da olacaqdı. Uzun stollar açılmışdı.

—Hə... daha heykəlimi düzəltmək fikrin yoxdur?—deyə mən zala keçəndə atam kürəkəninə sataşdı.

Dərya qımışdı:

—Bu dəfən növbə Mərmər xalanındır.

Dayıdostum anamın köklüyünə işaret ilə söhbətə qarışdı:

—A... bəs necə. Mənim baldızım elə bir parça mərmərdir də. Balaca ki, ora-burasını yontaladın a.. hazır madonnadır—apar qoy Tretyakovaya.

Zalda qəhqəhə ucaldı.

Qonaqlar yerbəyer oldular. Mənimlə Dəryanı stolun yuxarı başında əyləşdirdilər.

Anamın süfrəsi bayram xonçasına oxşayırıdı.

Qədim, üçnimcə gümüşü vazalara nabat, şəkərbura, paxlava, şorqoğalı, alma və rəngbərəng boyanmış yumurtalar qoyulmuşdu. Püstə, badam içi, qoz, findiq ləpəsi, noğul, ləbləbi-kışmişlə doldurulmuş kiçik podnosların qıraqına əlvan şamlar yapışdırılmışdı. Nimçələrdə, belinə qırmızı bant vurulmuş, bahar ətirlə səmənilər stola xüsusi rövnəq verirdi. Ortada bir neçə konyak, araq və şampən butulkası da vardı.

Qapının musiqili zəngi çalındı. Gələn bibimlə, əri və Mirzə Muxtarla arvadı idi. Onların içəri girməsi ilə evə bir səs-küy düşdü ki, ağız deyəni qulaq eşitmədi. Arvadlar qalxıb marçamarç öpüşməyə başladılar, bir-birinin kefini soruştular, oğlunu, qızını xəbər aldılar.

Mirzə Muxtar elə kandardan üzünü stol üstündəki butulkalara tutub bir şer oxudu:

Saqı! Qurban sənə can, xalis araq istəyirəm.
Mən onun ləzzətini başqa sayaq istəyirəm.
Ver içim, sərxoş olum, sübhə kimi nəşələnim,
Qoy bu meyxana görünüsün baş-ayaq istəyirəm.
Bilmirəm əsrimizin kimdir Ömrə Xəyyamı.
Onu çoxdan gəzirəm, bircə soraq istəyirəm...

Arvadı təhdidə dici bir tərzdə Mirzə Muxtarı süzdü:
—Əlini döşünə qoy! Bu gün dilinə də vurmayaqsan!

Kişi dərhal valın o biri üzünü çevirdi:

—İnanırsız ki, toy gecəsindən sonra hələ özümə gəlməmişəm,—dedi və keçib atamlı, Dərya ilə görüşdü. Arvadı arxadan qanlı-qanlı ona baxaraq ayaq üstdən söyləndi:

—Adamın ətəyini nə qədər dartarlar?!

Mirzə Muxtar bu dəfə özünü sindirmədi:

—Eh! Rəhmətliyin qızı, mən qızışanda ətəyimi yox ey... lap pencəyimi dart çıxar əynimdən, dayanan deyiləm!—deyə qonaqların yanında kişiləndi.

Ər-arvad küsülülər kimi aralı əyləşdilər.

Stola bir neçə nimcə xuruşlu ət, toyuq, qovurma düzüldü. Sonra da böyük buludda buglana-buglana zəfəranlı plov gətirildi.

—Bismillah eləyin,—deyə anam özünə yer axtaranda, atam onu səslədi:

—Mərmər, o tərəfdən firlan gəl bura. Kişinin malı göz qabağında gərək.

Dayıdostum zil səslə dilləndi:

—Tamada Mirzə Muxtar!

—A... sən nə danışırsan?! İstəyirsən yenə o gecəkinin gününə düşsün!—deyə gileylənən arvad ərinə sarı dönərək gözlərini ağartdı.—Farağat otur!

Dayıdostum dilini saxlamadı:

—Bu axşam şampanski içər.

Mirzə Muxtar təklifin ikinci yarısı ilə razılaşmadı.

—Xeyr, elə bacarmayacağam. Tərki adət bə mövcibi mərzəst. Qadın deyiləm ki. Mən araq vurmasam, dəmlənməsəm, məclisi apara bilmərəm. Eşitməmisiz, rəhmətlik Əliağa Vahidin arifənə bir sözü var:

Baş ki, ayıq oldu, onu kəs nulla dibindən.

Arif ona derlər ki, çıxa vodkə cibindən.

O, bu məsəli çəkməklə, tamadalığa həqiqətən ləyaqətli olduğunu nümayiş etdirmək istədi.

Atam ərklə Mirzə Muxtarın qədəhinə araq süzdü:

—Dur görək!

Arvadı fisildədi, ancaq dinmədi.

—Doldurun badələri, əziz yoldaşlar,—deyə Mirzə Muxtar bir “himə” bənd imiş kimi əlüstü dikəlib nitqə başladı. Lakin boğazını tez yaşılamaq üçün əvvəlki sağlığı çox uzatmadı. Sonra cibindən kibrıt çıxarıb, süfrədəki bütün şamları yandırdı, zalın işığını keçirdi. Hamını ayağa qaldırdı. Divarlarda adamların nəhəng kölgələri titrədi. Üzümüzə gələn baharın şərəfinə içdik.

Arvadı Mirzə Muxtarın qabağındakı qədəhi götürüb kənara qoydu:

—Daha bəsdir!

—Sən nə danışırsan, rəhmətliyin qızı. Atalar deyib: Bir əsil qaydadır. İki cana faydadır. Çıxdı üçə vur beşə. Beşdən sonra araq nədir, say nədir. Az gileylən. Zövcəsi deyingən kişinin saqqalı tez ağarar...—O, süfrədəki füjerlərdən birini doldurub nimçəsinin böyrünə söykədi.—Qorxma, iki öynəyə içəcəyəm.

Arvadı bezgin bir əda ilə çiynini qaldırıb yerində firlanaraq arxasını ona çevirdi.

Atamı məclislərdə dinən görməmişdim. Ancaq bu axşam o da danişdi. Həm də Dəryaya müraciət elədi:

—Bizim gözümüzün ağı-qarası bircə qızımız vardi. İndi oğulsuz da deyilik. Sən əziz balamızsın! Mən də, anası da Könülü həmişə canımızdan artıq sevmişik, gecə-gündüz başının üstdə əsmişik. Söz yox ki, bu gündən həmin qayğı ikiyə bölünəcək... Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xoşbəxtlik itməsin.

Dərya qalxıb atamı öpdü. Bu o deməkdi ki, sözlərinə əməl etmək borcumuzdur. Kişi lər qədəhlərini cingildədib içdilər.

Mən pianoda “Səməni” rəqsini çaldım. Qadınlar əzilə-büzülə oynadılar.

Mirzə Muxtarın kefi kökəlmışdı. Boşqablardan birini götürüb qulağına söykədi. Arvadına üz tutaraq oxudu, bizi o ki var güldürdü:

“Çəkdi yarım qapazı keçdi papağım gözümə.
Bir qədər keçdi, qərəz zor ilə gəldim özümə...”

... Məclis axşamdan xeyli ötmüş dağıldı. Uzaqda yaşayanları Dərya maşınla aparıb evlərinə qoydu, dalımcı yenə anamgilə qayıtdı.

O gecə yatanda özümü elə asudə hiss edirdim ki...

Birdən Emini xatırladım, halım dəyişdi. Sonra tez də unutdum və şirin yuxuya getdim.

28

Səhər qocalar, qarlılar deyirdilər, saat on ikidə il quzu üstdə təhvil olacaq. Sevinirdilər. Güya insanlar əmin-amanlıqla yaşayacaq, mehriban dolanacaq. Tək doğru çıxayıd! Ancaq mən belə mövhumi söhbətlərə inanmırıam.

Yaz gəlməşdi—bu, həqiqət idi. Duyurdum ki, hava bahar qoxuyur; görürdüm ki, günəş fərəhli gülümsünür; ağaclar pöhrələnir; göydə qaranquşlar çırpmır...

Qarşında stol üstündəki dolçada iki nərgiz, bir bənövşə vardi. Ətirləri də özləri kimi lətif çiçəklərin ləçəklərində sanki ilahidən baharın təravəti, təbəssümü nəqs edilmişdi.

Yadımda deyil kimin şeridir, ancaq yaxşı sözlərdir:

Bəh! Bəh! Yenə yaz gəldi, vətən laləzar oldu.
Açıdı yaxasın çöldəki gullər, bahar oldu...

Dərya həyat balkonunda başıaçıq, nazik köynəkdə oturmuşdu. Mən evdə dərslərimə hazırlaşırdım. Soruşdu:

—Saat neçədir, Könül!

Kitabdan ayrıldım, bir azdan on iki olacaqdı.

—Bahara beş dəqiqə qalır,—dedim.

29

Toyumuzdan qabaq institut yoldaşlarım, rəfiqələrim və yaxın qohumlarımız öz aralarında dilbirləşiblər ki, mənə hədiyyə, köhnə qayda ilə büllur qab-qacaq, ipək parça, ətir qutusu yox, ancaq kitab gətirsinlər. Hərə beş-on qalın cild kitab hazırlayıbmış. Hamısı da kitabin titul səhifəsinə bir-iki cümlə ilə arzusunu yazıb. Mütaliəçi olduğumu eşitdiklərindən, məni bu yolla sevindirməyə çalışıblar. Bəziləri yəqin ki, hədiyyəsini qənaətbəxş, adına layiq sanmadığından kitabın arasına kapron corab, baş yaylığı, şərf kimi şeylər qoymağı da vacib bilib. Eybi yoxdur, adamları birdən-birə köhnə adətindən ayırmak çətindir. Yavaş-yavaş öyrənərlər.

Kitab da o qədərdir ki, təzə mənzilmizə daşısaydıq yer olmayacaqdı. Dərya ilə məsləhətləşmişəm, onları anamgildə öz keçmiş otağıma yiğacam. Adını da qoyacağam “Könül kitabxanası.” Neçə il oxusam, bəsimdir. Bu mənim üçün ən gözəl sürprizdir!

Dünən atam şüşəli dolablar alıb. Bayaqdan kitabları səliqəyə saldıqca içərisindən yazıları oxuyuram: “Könülcan!

Unutma ki, anan səni bir daha doğmayacaq. Gəncliyini elə yaşa, sonra heyfsilənməyəsən.

Dayın Zəka və yoldaşı Rüxsarə.”

“Sevimli rəfiqəm Könülə toy günündən xatırə.

Arzulayıram ki, ən azi, bu kitabın vərəqləri sanı ömür edəsən. Gözəlliyyin, təravətin solmasın!

Minayə”

“Dərya və Könül! Yaxud əksinə. Mən deyərdim ki, məhəbbət mülkünüzün təməli əla keyfiyyətli qranit kimi möhkəm və eyni zamanda çox davamlı olsun. Bəxtinizin geniş pəncərəsindən həyat yollarınıza kifayət qədər işiq düşsün və eləcə də ömrünüzün dirəkləri heç zaman əyilməsin.

Bilqeyis və onun Mirzə Muxtari.”

Gör Fəzilə oxlanmış nə yazıb.

“Məhəbbətin ləzzəti zaqsın kandarına kimidir.”

İnstitutda uşaqlar qəti söz qoyublar: bundan sonra toya, mübarəkolsuna, ad gününə kitabdan başqa şey apardı yoxdur!

Gözəl təşəbbüsdür. Oğlanların işinə mən qarışmırıam, qızlardan hər kim kapron corabı kitabdan çox sevirsə, öz bəxtindən küssün!..

Bir üzüm qız idi, bir üzüm gəlin. Dəryaya elə alışmışdım, elə bağlanmışdım ki, evə gec qayıdanda pəncərə qabağında oturub, dəqiqləri sayırdım. Onun baxışında, səsində, hərəkətlərində mənim üçün qeyri-adi bir doğmaliq yaranmışdı. Bəzən münasibətində balaca soyuqluq, cüzi etinasızlıq görsəm də, incimirdim, bunu ər-arvad arasında qanuni və ötəri bir şey hesab edirdim. Ancaq təəssüflənirdim ki, belə hallar ikimizlikdə deyil, evimizə gələn qonaqların yanında olurdu. Həmişə də: “Yəqin heç kəs duymadı” deyə öz-özümə təskinlik verirdim, onu bağışlayırdım.

“Siz xoşbəxtsiniz, Könül!”—Axır vaxtlar bu sözləri tay-tuşlarının dilindən tez-tez eşidirdim. İnstitutda qızlar mənə, oğlanlar Dəryaya qıbtə edirdilər.

May təzəcə girmişdi. Havalar qızmışdı. Günəş insanları təbiətin səfali, gəzməli güşələrinə çağırırdı. Biz maşınla qayınanamın yaşadığı kəndə getdik. Zirvələri qarlı, yamacları yaşıl dağların qoynunda yerləşən Daşhasarlı qollu-budaqlı çinarların, qovaqların, söyüdlərin əhatəsində itib-batmışdı. Dəryanın atasından qalan dördgözlü mənzil, eyvan, bağ-bağça adama uzaqdan gəl-gəl deyirdi. Şəhərdə ədədlə satılan güllər burada həyəti basmışdı. Meyvə ağaclarının açıldığı rəngbərəng zərif çiçəklərin tamaşasından göz doymurdu.

İki gün səhər sübh gecə yatanadək Dəryanın anası bizə xidmət elədi, başımıza dolandı, qardaşı qoyun kəsdi, kabab, bozartma bişirdilər; görüşümüzə qohumları, qonşuları yığışdı. Qadınlar mənə elə zənlə baxırdılar ki, guya Aydan enmişəm.

—Gözəl kəndiniz var!—deyə Bakıya qayıdanda razı qaldığımı Dəryaya bildirdim.—Adam heç ayrılmak istəmirdi.

O gülümsündü, sağ əlini sükandan çəkib boynumu qucaqladı, məni sinəsinə sıxdı.

—Xoşuna gəlirsə, yenə gedərsən.

—Haçan?

—Elə bu yay.. İmtahanlardan sonra. Ananı da apararsan.

—Bəs sən?

Dərya qolunu boynumdan qaldırdı.

—O zaman, deyəsən mən xaricdə olacağam.

—Xaricdə?!

—Aha.. Putyovka sıfariş vermişəm. Beş-altı ölkəni gəzəcəyəm. Bir ay çəkəcək.

Heyrətdən tutuldum:

—Sən nə danişırsan, Dərya?! Bu tezliklə məni tək qoyacaqsan?..

O, istehzalı tövrdə irişdi:

—Yavaş-yavaş öyrənmək lazımdır. Daima bir-birimizi qucaqlayıb evdə oturmayacayıq ki...

Bu sözdən elə məyuslaşdım ki, ağlamağımı güclə saxladım.

—Mənim üçün darıxmayacaqsan?

Dərya üzümə baxmadan qeyri-müəyyən bir cavab verdi:

—Darıxsam da... darıxmasam da... səfərdən qalmayacağam ki...

—Başa düşə bilmirəm,—öz-özümə gileyləndim.—Elə isə.. tələm-tələsik bu evlənmək nəyə lazım idi...

Dərya uşağına tərbiyə verən bir valideyn iddiası ilə dedi:

—Evlənmək lazımdır, Könül. Zəmanə ayrı cürdür. Sən çox şeyi başa düşmürsən. Mənim adım, sənətim, şöhrətim.. Subay gəzərəm, fikirləşərlər, bu şarlatanın birisidir. Camaatın ağızını yummayacaqsan ki...

Bir anda başım gicəlləndi, ikiəlli üzümü qapayıb, küncə qısqıldı. “Pərvərdigara, mən nələr eşidirəm?”

31

Anam vaxtaşı məni başa çıxırdı. Atam isə gec-gec görünürdü. Mənim də hər bazar günü getməyə əlim çatmırıdı. Kişi şikayətlənirdi:

“Sənsiz yaman qəribilənirəm. Evimizin ləzzətini özünlə apardın. Bari sən gəl, atana dəy, işinin adı nədir...”

Təsirlənirdim. Gileylənməyə əsasım olsa da, deməyə çəkinirdim.

Dəryanın qonaqlarının sayı getdikcə çoxalırdı. Onlara çay-çörək verməkdən yorulurdum. Gecəyədək içirdilər, danişirdilar, gülürdülər. Dərslərimi öyrənməyə imkan tapmirdim. Özü də bilirdi, qiymətlərim enmişdi, bais o idi.

Səhər aynaya baxanda sezdim, sifətim dəyirmiliyini itirmişdi. Gözlərim elə bil iriləşmişdi. Sınıxmışdım, ondandı. Neçə gün idi, iştahım küsmüşdü. Anamsa bunu ayrı yerə yozurdu. Hətta bir qədər sevinirdi də. Keçən dəfə bazarlıq eləməyə o getmişdi. Mənim tapşırıqlarından savayı bir parça lavaşana da alıb gətirmişdi...

“Arvad gör nə fikirləşir. İndidən institutu, dərsi bir körpəyə qurban eləmək ağılsızlıq olmazdım? Dərya demişkən, “Mən özüm bu evdə elə uşaq kimi bir şeyəm.”

32

Axşam Dərya evə gec gəldi. Həm də çox fikirli, narahat görünürdü. Rəngi qaçmışdı. Səbəbini soruşdum, yönlü cavab vermədi. “Heç,” deyib məni başından elədi. Bir stekan çay içib, yenə harasa getdi. Sonra telefon azından on kərə zəng çaldı. Dəryanı xəbər aldılar. Hamısı yoldaşları idi, səslərindən tanıydım. Ancaq nə olmuşdu, bilmirdim—məndən gizlədirdilər.

Gecə o qayıdincaya qədər üzərimin içini yedim.

—Dərya, bir danışsana, nə var?—deyə paltarını soyunanda ehtiyatla ona yanaşdım.—Niyə belə birtəhərsən?

—Eh!.. Bekara işdir... Bayaq emalatxanaya gedirdim, maşınının qapısını vurub əzdilər...

—Elə bu?

—Bu azdır?!

Onun yatana yaxın papiros çəkdiyini heç görməmişdim. Fisildaya-fisildaya yerinə girib uzandı.

—Özünə bir şey olmayıb ki?

Hırslandı:

—Özüm əzilsəydim, bundan yaxşı idi!—dedi və siqaretini hırsə külqabıya basdı.—İşığı söndür, yixıl yat!

Ay aman, Dərya necə dəyişmişdi! Mənimlə niyə belə kobud danışındı!..

33

Günəş üfüqdən indicə ayrılrırdı. Mavi, şəffaf göy qübbəsinə damar-damar xırda ağ buludlar səpələnmişdi. Havada xərif, xoş iy rayihə duyulurdu. Hərdən meh əsdikcə küçələrdəki ağacların təzə yarpaqlarını xışıldadır, soyuq dili ilə mənim boynumu, boğazımı yalayırdı.

Daha instituta Dəryanın maşınınında getmirdim. Tələsəndə trolleybusa minirdim. Qayıdanbaş qızlarla gəzə-gəzə gəlirdim.

Bu gün birinci dəfə idi evdən paltosuz, başıaçıq çıxdım. Narıncı yun paltarını, üstündən də çəhrayı jaketimi geymişdim. Qabaqlar anam deyirdi, bu rənglər sənə yaxşı yaraşır. Nə bilim, bəlkə də öz zövqü ilə ölçürdü.

İnstitutun həyatında Fəzilə məni görünçə irəli yüyürdü:

—Salam, aaz, necəsən?—dedi və cavab gözləmədən davam etdi:—Əhmədağam ölmüşü, dünən ha istədim zəng çalam sizə, ürək eləmədim. Bu nə işdir, gədənin başına gəlib? Qız cəhənnəm, nə yaxşı ki, özü salamat qalib...

Sən kimdən danışırsan?

Fəzilə çeynədiyi saqqızı sol ovurdundan sağa ötürdü.

—Aaz.. avariyanı deyirəm də.. Dünən bizim kurs “Semaşko”da praktikada idi. Saat iki on beşdə işimizi qurtardıq. Mənciyəz xalatımı elə təzəcə soyunub həyətə çıxmışdım ki... gördüm, vaxsey.. Dərya! Düşdü maşından qucağında bir qız—meyit rəngində. Girdi xırurqiçəskiyə. Vay... iraq olsun, bu nədir?! Sonra öyrəndim ki, o əndəmi yanmışlar, allah bilir, hara gedirmişlər, ya gəlirmişlər, samasval böyürdən vurub bunları. Qızın diz qapağı oynayıb yerindən. Bəs xəbərin yoxdur?

Yer-göy başına firlandı.

—Yanında qız varmış?!

—Aa... ağızında sənə söz deyirəm... Taqsır səninkindədir də. Dəryadan soruşan gərək, ay balam, evləndiyin bir gün, bir günortadır, nə tez başqasına tamah salırsan... Əhmədağam ölmüşü, qız da bir fərli şey ola, dərd yardımır: Abezyan! Çətirini töküb alnına, dodaqlar qıpqrırmızı qan kimi, elə bil bu dəqiqə öz balasını yeyib. Tuman da ki, budur ey... bax, burdan, dizdən iki qarış yuxarı...

Göz yaşları məni boğdu. Zorla udqundum. Boğazında sanki qəhər düyünlənib qalmışdı. Daha heç nə deyə bilmədim. Sarı paltarda, qara tor corabda olan Fəzilənin əvvəlcə boyalı sir-sifəti, pırpız qurmızımlı saçları eynimdə dumandalı... eybəcər bir şəkər düşdü. Və sonra bütünlükə əcinnəyə, şeytana, iblisə döndü...

Özümə gələndə şəfqət bacısını başının üstündə gördüm. Məni institutun həkim otağında, ağ döşənəkli taxtda uzandırmışdır. Ətrafi kəsif dərman qoxusu bürümüştü. Sol qolum büküyündən ağrıyırıldı, iynə vurmuşdular.

Bəli! Həmin o yerdən ki, bir vaxt Dərya dodaqları əsə-əsə öpmüşdü...

34

...Alman alimi Vilhelm Humboldt zövcəsi Karolina fon Daxroydenə qırx dörd il ərzində hər gün yüz xətt şer ithaf etmişdir. Onlar otuz beş il intəhasız bir məhəbbətlə yaşayıblar. Karolinanın vəfatından sonra da Humboldt onu unutmayıb. Ömrünün axırına kimi, hər səhər yazdığını şeri axşam aparıb sevimli qadının məzəri üstdə oxumağı bir adəət şəklinə salıb...

Həyat böyük möcüzədir!

Axi neyçün insanlar hamısı bir ürəklə yaşıdlıları halda xislətləri müxtəlif olur? Buna səbəb nədir? Mən ki, Dəryanın yolunda məhəbbətimi, qayğımı əsirgəmədim. Atamın, anamın, Eminin, Qönçəbəyimin arzusuna, istəyinə qarşı çıxdım. Neçə qəlbi sindirdim, bircəciyini sevindirmək üçün.

Bəs indi, evləndiyimiz vaxtdan hələ üç ay keçməmiş Dərya niyə sevgini, nəvazişini, əyləncəni məndə deyil, başqasında axtarır?

Novruz bayramının axşamı atamın dediyi sözləri nə tez unutdu! "... Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xoşbəxtlik itməsin."

Görəsən, taleyimi Eminə bağlaşaydım, o da mənimlə beləmi davranışacaqdı? Yox! İnanmiram! Əslinə qalsa, heç Dəryanın da bu hərəkətini ağlıma sığışdırı bilmirəm. Ancaq... nə edim, Fəzilənin danişdılqları həqiqətə oxşayırdı.

Saat beşi ötmüşdü. Nahara heç nə hazırlamamışdım. Özüm də ac idim. Səhərdən institutdan gəlib yataq otağında uzanmışdım, elə hey fikirləşirdim.

Dərya içəri girəndə qalxmadım. O məni bu vəziyyətdə görüb, təşvişlə çarpayıya yaxınlaşdı:

—Könül, nə var?!—dedi və yanında əyləşərək, üzümə tökülmüş saçlarımı arxaya hamarlayıb əlini alnıma qoydu.—Xəstə deyilsən ki?

Dodaqlarım əsdi. Nəzərlərimi ondan yayındırdım. Bu dəfə nəbzimi yoxladı.

Dəryanın indiki canıyananlığını süni bir mehribanlıq sandım. Qulağında titrəyən səsi, qəlbimi incidən hərəkətləri və sifətimə sancılan baxışları məndə ikrəh hissi oyatdı.

—Çəkil yanımdan!—dedim və biləyimi ovcundan dərtib mələfənin altında gizlətdim.—Sən get onun dərdinə yan!

—Başa düşmədim, Könül. Nə buyurdun? “O” kimdir?

—O? Özün yaxşı bilirsən! Maşında gəzdirdiyin!

Qəfildən tutuldu. Sonra qondarma bir qəhqəhə çəkərək bərkdən güldü.

—Oho... Demək məsələni sənə bu şəkildə çatdırıblar? Onunçun bikefsən? Düzü, gözləməzdim!

—Əgər yalandırsa, bəs sən niyə gizlədirdin?

—Elə buna görə!—O qalxıb qarşısında dayandı.—Ürəyimə dammışdı ki, şübhələnəcəksən. Maşında qız olmasına olub, qılçası da əzilib. Bəs bir maraqlanmırısan ki, o kimdir, nəcidir?

—Xeyr!

—Mənim naturşitsamdır. Hər saatına pul verib gətirirəm. Vəssalam. Onsuz heykəl işləmək olar? Dünən özünü naza qoymuşdu, daha gəlmək istəmirdi. Dalınca evlərinə getdim. Yalvar-yaxar, birtəhər dilə tutdum. Emalatxanaya qayıdanda, qəzaya düşdük. İnandın?..

—Yox!

—Niyə?

—Sən qızı baxıb məcnun düzəldirsən?

Dərya yenə şaqqanaq çəkdi:

—Vallah, Könül, bilmirəm səni necə başa salım. Evdə oturub, emalatxanadan xəbər verirsən. Mən “Məcnun”u bir aya yaxındır dayandırmışam, sifarişlə “Sağıcı” heykəlini hazırlayıram. Qanorarının da yarısını almışam... Əvvəl səni işləmək fikrində idim. Sonra fikirləşdim, institut, ev... vaxtin çox itəcək. Emalatxanama qadının, qızın gəldii birinci kərə deyil ki...—O, siqaret yandırdı.—Başqa yerdə danışarsan, gülərlər sənə. Biz müasir adamlarıq. Belə şeylərdə hər dedi-qoduya əhəmiyyət verməməliyik.

Dərya mətbəxə keçdi.

—Yeməyə nəyin var?

—Hələ heç nə bişirməmişəm.

Durub ona nahar hazırlamaq istədim. Qoymadı.

—Zəhmət çəkmə. Könülcan, özüm bir şey düzəldərəm.

Doğrusu, rəftarima görə peşman oldum. Ürəyimdə Fəziləni qarğıdım. Sən demə, bütün həyəcanlarım bica imiş.

Qalxıb geyindim.

—Dərya, sən əlini bulaşdırma, bu dəqiqə gəlirəm,—dedim.
Kinim, küdurətim haçan yox oldu, bilmədim.

35

Axşamtərəfi idi. Öz kitabxanama gedirdim—anamgilə. Sonra Dərya da dalımcə gələcəkdi. Konsertə bilet almışdıq. Filarmoniyada türk müğənnisi Sevda Aydan oxuyacaqdı. Atamı, anamı da aparacaqdıq.

Ər evinə köçəndən bəri həmişə küçəmizdən yolum düşəndə ürəyim birtəhər olur. Eminlə qarşılaşacağımdan ehtiyat edirəm. Yaxşı ki, o vaxtdan üz-üzə çıxmamışıq. Yəqin heç Emin də bunu arzulamaz. Göz görər, könül bulanar...

Onun üçün də yan-yörəmə baxmirdim. Başımı dik tutmuşdum, tələsirdim.

“Könül kitabxanası”nın tiniñə yetişəndə sövqi-təbii ilə ayaq saxladım. Qonşu damın üstündən keçən cərgə elektrik məftillərinə təkəm-seyrək qaranquşlar qonmuşdu. Ah!... Nə qəribə bənzəyiş idi. Fərz elədim, səma kağızdır, məftillər onun üzərində çizilmiş beş xətt, qaranquşlarsa musiqi notları.

Bunu mən yox, yazılıçı görsəydi, şəksiz ki, mənalandırardı; qələmə almamış olmazdı. Rəssam, əsərindəki bir bəstəkarın pəncərəsi önündə belə qaranquş oktavası çəksəydi, sevinməyə bilməzdi. Heyfisiləndim. Bir istədim daş atım, titrədim simləri, dağıdım o notları; uçub başqa yerə qonsun qaranquşlar.

Hərdən, ərdə olduğumu unudanda uşaqlığım yadına düşür...

Təsadüfə bax: irəlidən Qönçəbəyim gəlirdi! Gözündən yayınmaq da mümkün deyildi.

—Salam, Könül,—deyə mənə yaxınlaşanda, əvvəlki şirin dillə soruş-yetiş elədi.—Yoldaşın... evin... eşiyyin...

—Salamatlıqdır, Qönçəbəyim xala. Siz necəsiniz?

—Bizik də...

Arvad bu cavabı ayrı cür verdi.

“Güya bilmirsən neylədin. Bizə bir toy tutmadın ki, yaxşı olaq!”

Qönçəbəyim daha mənə “göyçək balam” demirdi.

—Eh...səndən sonra Eminciyyəzim iki həftə ağır xəstə yatdı.—Arvad köks ötürdü.—Həkim... dava-dərman... Heç nə kömək eləmədi. Təkcə mən bildim uşağının dərdi nədir. Məhəbbət yarası gec sağalır, qızım.

Mənim danışmağa sözüm yox idi. Qadın keçmiş əhvalatı xatırlamaqdan əzab çəkirmiş kimi söhbəti qurtarmağa çalışdı:

—Əslində, ay Könül, səni qınamağa da haqqım yoxdur. Fikirləşirəm ki, meylini bu tərəfə salsaydın, onda da Dəryaya dağ çəkəcəkdin. Məgər o insan deyilmə? Hamısını başa düşürəm, bala. Onun da anası var. Eminciyyəzimin əziz canına and içirəm, sidqi ürəkdən deyirəm, təki xoşbəxt olasınız. İkiniz də—sən də, o da.

Qönçəbəyim bu alicənablığı ilə gözümdə on qat böyümədimi? Mən qarşısında kiçilib, xəcalat çəkmədimmi?

36

Anamgildən gətirdiyim kitabdan bir əfsanə oxumuşam. Neçə gündür xofu başımdan çıxmayıb.

... Qalayçioğlu təvazökar, növrəsidə bir şair idi. Təzəhəvəs olsa da, pis yazmırıldı. Sadə, təmiz qəlbli bu cavanın qosduğu şerlər xoşa gəlirdi. O isə heç vədə lovğalanmazdı. “Mən ustadımdan öyrənirəm,—deyərdi.—Ömrüm boyu da ona borcluyam.”

Aylar, illər dolanır. Qalayçioğlu kiçik bir rütbəyə çatanda dəyişir, qürrələnir, ustadına arxa çevirir. Ətrafına topladığı yaltaqlar yerli-yersiz onu tərifləməyə başlayır.

Qalayçioğlunun iddiası artır, gözü uzağı görmür, əvvəlki sadəliyindən, təmizliyindən əsər-əlamət qalmır. Lakin ondan sonra nə yazırsa, bəyənilmir. “Növrəsidə şairin qəlbini qurudu” deyirlər. İstedadını itirdiyinə hefsilənən Qalayçioğlu loğmanın yanına gedib əhvalatı nəql edir.

—Mən niyə bu tezliklə şövqdən düşdüm? Səbəb nədir?—Soruşur.

Loğman cavabında ona belə bir hekayət söyləyir:

—Bizim bu mahalda,—deyir,—dədə-babadan qalma qədim kəlağayı karxanası vardi. Sahibi işgüzər, nurani bir qoca idi; gecə-gündüz çalışırdı, min əziyyətlə dağlara qalxardı, dərələrə enərdi, nadir çiçəklər toplayıb, gözəl, rövnəqli boyalar hazırlardı. Qocanın buraxdığı hasiyəsi qırmızı, güllü bənövüş kəlağayıların tərifi dillərdə gəzərdi. Yaraşıqlı, davamlı olardı, gündə, yağışda rəngi soluxmazdı. Ən uzaq mahallardan belə qızlar, gəlinlər axışardılar, onun kəlağayısından alıb örtərdilər.

Bir gün zəhmətkeş pirani qoca öldü, karxanaya əyyaş oğlu sahib oldu. Əvvəlcə atadan qalma var-dövləti dağıdı; yedi, içdi, sərxoşluq elədi. Sonra pul-para tükəndi. Oğul atasından az-çox öyrəndiyi peşəyə başladı. Karxananın böyrü uçmuşdu, dəzgahlar simib dağlımışdı... O, daha bunların fərqinə varmadı. Boya hazırlamaq üçün dağlara, dərələrə çiçək axtarmağa da yollanmadı. Elə başdansovdu, zövqsüz, keyfiyyətsiz kəlağayılar hazırlayıb bazara çıxardı. Arif müştərilər mala baxan kimi tanıdlar: bu xına o xinadan deyildi. Yeniyetmə qızlar bilməyib aldılar, başlarına örtdülər. İki-üç gün keçdi, kəlağayılar üzüldü, rəngi ağardı, gərəksiz bir əsgiyə çevrildi...

İndi, sözümüzün canı orasındadır ki, növrəsidə şair...—deyə loğman mətləb üstdə gəlir,—sən də əvvəlki Qalayçioğlu deyilsən. Ustadının yolunu sapmışan, saxtalışmışan. Ürəyin də, o qocadan fərsiz övladına qalan karxana kimi uçulub-dağılıb, bərbad olub. Daha bundan sonra çətin ki, o ürək xoşagələn bir şer desin.

Qalayçioğlunu təşviş bürüyür:

—Loğman baba, allahi sevirsənsə, bir çarə elə, məni bu uğursuzluqdan uzaqlaşdır,—deyə yalvarmağa başlayır.

—Arxayı ol, növrəsidə şair, hər dərdin əlacı var...

Loğman əndərunixanəyə keçir. İçi şəffaf maye dolu, ağızı möhkəm qapalı kiçik bir şüşə gətirib Qalayçioğluna uzadır.

—Sən onsuz da oləziməkdə olan bir şairsən. Bu isə sənətkar üçün dəhşətdir! Belə tədrici, şərəfsiz ölümün iztirablarından yaxa qurtarmaq, uğursuzluqdan uzaqlaşmaq istəyirsənsə, al, iç bu zəhəri, canın biryoluq qurtarsın!—dedi.

Şəhər bürkü içərisində qarsalanırdı. Bağların, bağçaların üstündə, dənizin səthində isti hava titrəyirdi.

Atamgil bir aydı bağa köcmüşdü. Bakılılar işdən sonra çimərliklərə axışırdılar. Mənsə, evdən çıxmağa macal tapmirdim. Tək otağa qapılıb imtahanlara hazırlaşırdım. Ancaq başıma heç nə girmirdi. Nə üçünsə ürəyim narahatdı.

Dərya səyahətdə idi. Xarici ölkələrdən mənə gödək teleqramları gəlirdi: “Dünəndən İstambuldayam. Kefim lap yaxşıdır. Səni bərk-bərk öpürəm.”, “Gözəl Afinadan Könülə atəşin salamlar!”, “Qədim Romanın tarixi abidələrinə tamaşa etdikcə, yanımda olmadığına heyfsilənirdim. Məhəbbətlə.”, “Ölkəmizin bir parçası “Rossiya” gəmisi bu gün Cəbbəltüttariq boğazından keçib, Atlantik okeanına çıxdı. Fransaya yollanırıq. Sənin üçün çox darıxıram!”, “Əzizim Könül! “Terminus-Nord” mehmanxanasındayam. Paris, dörd iyun.”

Açıqlı, bu xəbərlər məni o qədər də sevindirmirdi. Son zamanlar Dəryanın sözü ilə əməli arasında gizli bir təzad görürdüm. Qəlbimdə onun səmimiyyətinə şübhələnirdim. Yayın qızmar istisində məni yalnız qoyub xaricə getməyinə nə ad verəydim, bilmirəm. Ürəyində sevgilisinə məhəbbəti olan başqa birisi bunu edərdimi? İnanmirdim! Hələ institutda tələbələr ayrı şeylər də danışırdılar. Deyirdilər, qəzaya düşən həmin qızın adı Nərminədir. Özü də opera teatrının böyründə yaşayır. Dəryanın maşınıını isə şəhərin kənarında əzmişdilər...

Anama yazığım gəlirdi. O da mənim halıma yanırdı. Bir ayağı elə Bakıda idi. “Ay balam, baş açmırıam, ərin nə təhər adamdır. Kişi də üç-dörd ayın gəlinini tək buraxıb uzağa yollanarmı?”

Arvad hər dəfə bağımızı tərifləyir, məni ora aparmağa çalışırdı:

—Gedək, Könül, peşman olmazsan. Buzovnanın havası gözəldir. Oturarsan sərin ağacın altında, öyrənərsən dərslərini. İmtahan vaxtı instituta gəlmək nə çətin işdir ki...

—Yox, ma, buru yaxşıdır,—deyə bağda Eminlə, Qönçəbəyimlə qarşılaşacağımı bildiyimdən, bu təklifdən boyun qaçırmamağa bəhanə axtarırdım.—Orada telefonsuz, kitabxanasız necə keçinərəm...

Dərya axırıncı teleqramı Leninqraddan vurmuşdu. Yazırdı, Ermitaj muzeyində işim var,—beş-on gün yubanacağam. Mən bir anlığa fikrimi cəmlədim. Biologiyadan öyrəndiyim bəhsini yadına salıb öz-özümə təkrarladım. “Lamark “Zoologiya” fəlsəfəsi əsərində ilk dəfə olaraq növlərin sabiq qalmayıb dəyişilməsi və sadə quruluşdan mürəkkəb quruluşa doğru inkişaf etməsi nəzəriyyəsini irəli sürürdü. Buna görə də onu təkamül təliminin pioneri sanırdılar. Lamarkin təlimində həm materialist, həm də idealist cəhətlər vardır. O, üzvi aləmin dəyişilməsində...” Yorulmuşdum. Qalxıb bir stəkan çay içdim. Səhər poçtalyonun gətirdiyi qəzetlərə baxmaq istədim. Hər səhifəsi düstur dolu kimya kitabından sonra, quru baş məqalə oxumaq da mənim üçün istirahət idi.

Elə əlimə keçən qəzeti qaldıranda arasından ağ bir zərf düşdü. Dəryadandı: “Leninqrad, Astoriya mehmanxanası, otaq nömrə 28.” Məktubu çıxarıb açan kimi məni dəhşət bürüdü. Bu nədir?! Heç nə

anlamadım. Götürüb, bir də zərfin üstünə diqqət yetirdim. Səhv etməmişdim: Dərya yazmışdı, bu ünvana, mənə göndərmişdi. Ancaq... içərisindəki məktub başqasına aid idi!

Bəli! Tanıdım: Ona! Dəryanın maşınında qəzaya uğrayıb ölməyən o qızı!

“Əzizim, istəklim Nərminə! Odlu salamlar...”

Ev, əşyalar başıma fırlanmadımı?!

“Məlumun olsun ki, səyahətdən qayıdır gəlmışəm. İkinci gündür Leninqraddayam...”

Gözlərim qaranlıq gətirmədimi?!

“Xaricdən vaxtaşırı vurduğum teleqramları yəqin ki, almışan...”

Ürəyim ağrımadımı?!

Yazılıarı qarma-qarışq görürdüm. Əsən əllərimdə tutduğum kağızı necə oxuyurdum, bilmirdim:

“Tamaşalı yerləri sənsiz gəzdiyimə heyfsilənirdim...”

Sən bir rəzalətə bax!.. O, bu sözləri mənə də yazmışdı.

“Maşında necə əzildiyin yadına düşəndə kədərlənirdim. Yaxşı ki, tez sağaldın. Sənə deməmişdim: məsələni Könülə çatdırmışdılardı. Dəli olmuşdu. Hətta institutda özündən getmişdi. Bəhanə tapıb vəziyyətdən çıxdım. Güya sən mənim naturşitsamsan. Ha... ha... ha...”

Bura çatanda dözmədim. Hönkürüb ağlamağa başladım. Göz yaşlarım kağızin üstünə düşdü...

38

Dəhşətli bir sual beynimi gəmirirdi: “Mən nə etməliyəm?”

Dəryanın göstərdiyi xəyanət bütün varlığımı sarsılmışdı. O, sərəncamına verdiyim məhəbbət dolu təmiz ürəyimi çirkin ayaqları altına atıb ləyaqətimi, heysiyyətimi, mənliyimi tapdalamışdı.

Ah! Nə üçün dostluğa, sədaqətə xain çıxanlara cəza tədbiri yoxdur? Onları ancaq nifrinləməklə kifayətlənilirlər. Bu az deyilmi?

Məgər bu gün birinə xəbislik edən sabah besinə, onuna və daha sonra elinə-obasına arxa çevirməzmi?

Dəryanın qayıtmasına az qalmışdı. Hələ də özümü sakitləşdirə bilmirdim. Biologiyadan verəcəyim ilk imtahani ötürmüşdüm. Getsəydim də mənəsi yox idi. Fikrim, düşüncəm qırılmış zəncir halqları kimi beynimdə səpələnmişdi. Kafedradan zəng vurmüşdular, evimizə adam göndərmişdilər.

“Xəstəyəm” demişdim. Doğrudan da pərakəndəliyimi, saralıb-solmuş bənizimi görənlər buna əsla şübhələnməmişdilər.

Atam işdən çıxıb, məni bağa aparmağa gəlmışdi.

—Necə oldu, Könül, biologiyani verdinmi?—deyə qapıdan girən təki xəbər aldı.

Mən qəflətən kövrəldim, irəli cumub onun boynuna sarıldım, təzə tüklənmiş üzündən öpdüm və için-için ağladım.

—Kəsildim, pa!..

Bu yanıqlı naləmdən öz sümüklərim eyməndi.

Kişi inanmadı:

—Axı, sən...

—Daha heç nə soruşma, pa.

Atam dinməzcə oturdu; yası adamlar kimi başını aşağı dikdi. Sonra bir siqaret yandırıb çəkməyə başladı. Onu bu çağacan belə məhzun görməmişdim. Otağı bürüyən matəmlı sükutdən qulaqlarım küyüldədi.

—Anan tapşırdı, Könülü də bağa gətir. Nə deyirsən?

—Bu gün yox.

—Onda mən axşama düşməyim.

—Bəlkə çaydan-çörəkdən...

—İstəmirəm.

Atam çıxanda arxadan onu səslədim:

—Pa, evimizin açarını ver mənə.

—Neyləyirsən?

—Lazımdır.

Kişi tərəddüdlə əlini cibinə saldı.

—Dərya haçan gəlir?

—Bilmirəm.

Atam açarı çıxarıb stolun üstünə atdı.

—Buzovnaya gəlməli olsan, elektrik qatarından düşən kimi professorun bağını soruştarsan. Onlara yaxınıq.

Qapı örtüldü. Qüssəm düyünlənib ürəyimdə qaldı; mənsə təsəllisiz, yalqız otaqda.

39

Qərarım qəti idi!

Ertədən şeylərimi çamadanlara yiğişdirib hazırlasdım. Göydən fələk də ensəydi, məni fikrimdən döndərə bilməyəcəkdi. Kağız-qələm götürüb, stolun dalına keçdim. Hirsimdən dodaqlarımı çeynəyirdim.

“Vicdansız!!—deyə ona belə müraciətlə yazmağa başladım.—Səni mən dərya sanırdım. Yaxınlaşmışdım, könlümü sərinlətmək arzusu ilə. Ümidim, niyyətim boşça çıxdı. Aldandım! Demə, gözümə o cür görünürmüşən. Əslində sən dərya deyil, səhra imişən! Üstündə ilgim titrəyən susuz, quru bir səhra.

“Əzizin, istəklin” Nərminəyə yazıb, səhvən mənə göndərdiyin məktubdan hər şey aydın oldu. Öz ləyaqqətimi qorumaq üçün ayrı yol tapmadım... Əlvida!”

İmza atmağa əlim varmadı. Kağızı aparıb göz qabağında qoydum. Çamadanlarımı götürdüm, evdən çıxmaq istəyəndə küncləki maqnitafonu görcək ayaq saxladım. Toy gecəsini andım. Orada deyilənləri xatırladım. Könülsüz yaxınlaşış maqnitafonu qurdum. Hərləncəklər firlandı. Mirzə Muxtar dilləndi:

“Əziz, hörmətli, mehriban dostlar, qonaqlar və qohumlar!..

Soruşsalar, biz bu geniş səadət sarayına neyçün toplaşmışıq, səbəbi nədir? Mən deyərdim ki: Körpü salmağa. Bəli! Gülməyin yoldaşlar, sözümüzün canı var...”

Elə bil o gecə röya idi: mən qu quşu kimi ağ gəlinlik paltarında, Dərya qara kostyumda, böyük stolun başında əyləşmişdik... Hərdən bir-birimizi gözaltı süzüb fərəhlə gülümsünürdü...

Mirzə Muxtarın səsi otağı başına götürdü:

“...Sual etsələr, əcaba, bu körpü hansı növ materialdan inşa olunur—daşdan, torpaqdan, dəmirdən, betondan, kərpicdən, palçıqdan? Mən deyərdim ki: Məhəbbətdən?...”

—Yalandır!—dayandırdım maqnitafonu.—Mənsə deyərdim: Xəyanətdən!

Hikkəmdən pozdum lentdə nə yazılmışdı hamısını. Sonra, bayaq tələsik qaraladığım kağızı götürdüm; bu evdə özümdən heç bir nişanə qoymaq istəmirdim—onu da param-parça cirib atdım.

Dəryanın Nərminəyə göndərdiyi məktubu da zərfə saldım, ağızını yüngülçə yapışqanlaşdım, yenə kühnə qəzelərin arasına dürtüb, qapıdakı poçt qutusuna buraxdım. Barmağimdakı üzüyü isə çoxdan çıxarmışdım.

Dörd ay əvvəl sevinə-sevinə qapısından girdiyim evi qüssə-kədər içərisində tərk etdim.

40

Bənövşəli dəftərimi də özümlə bağa gətirmişdim. O mənim şirin, acı xatirələrimin daxılı idi. Ürəyimi ona boşaldırdım; şadlıq, peşmançılıq, bəxtəvərlik, iztirab, həyəcan, təəssüf, həsrət, etiraz hissələrimi ağızı bağlı mücrü kimi yiğib saxlayırdı.

Dünən qəzətdə həyat və səadət haqqında bir yazı oxudum. Axıra çatanda bildim—Emininkidir. Sanki o, məhz məni nəzərdə tutub. Gənclərə ailə qurmaqdə tələsməməyi tövsiyə edir. "...Qızılın, gümüşün əyyarını yoxlamaq üçün məhəkət daşına sürtürər. İnsanları öyrənmək dən ötrü onları həyatın sınağından keçirmək lazımdır.

İllər məhəbbətin başgicalləndirici sərənoşluğundan ayılanlar içərisində peşman olanlar da az deyildir." Eh... o zaman bu barədə fikirləşən kim idi. Dərya məni elə tilsimləmişdi ki, ayrı heç nə görmürdüm. Dünyada ondan sadiq, özümdən xoşbəxt adam fərz eləmirdim... Həyata əyləncə gözü ilə baxan gənclərdən bir parasının evləndikdən sonra da nəfsini cilovlaya bilmədiyini, qarşısına çıxan hər suyuşırın, yelbeyin qızı tamah saldığını eşitmışdım. Xirdavat kimi ucuz mənliyini hərrac malına döndərən bu cür şarlatan xislətləri həmişə nifratləmişdim. Lakin Dəryaya təslim olanda onu elə təsəvvürdən uzaq, çox uzaq sanmışdım. Bax, elə orda yanılmışdım... Nərminə əhvalatını açıb danişanı atamın, anamın rahatlığı pozulmuşdur.

—Mən Dərya ilə yaşamaq istəmirəm!—demişəm.—Kimsənin səhəbbətindən sədəqə ummaq qadın üçün ən böyük əskiklikdir.

Mənə təskinlik verməyə söz tapmırlar. Atam papiroso bir-birinə calayır. Anam hey dizinə döyüb ah çəkir. Mən sərsəm kimi gəzirəm. Nə dəniz, nə bağ, nə də orada tikdirdiyimiz ev-eşik gözümdədir. Elə bilişəm bunlar hamısı gərəksiz, mənasız, boş əyləncədir. Məhəbbətsiz, dünyanın iki qəpiklik qiyməti yox imiş!

41

Bağ evimizin gilavar səmtində, atamın düzəltdiyi və hələ taxtalarının rəngi çəkilməmiş açıq eyvanda, qatlama çarpayıda uzanıb gözlərimi yummuşdım. Bura səhərdən bəri gün düşmədiyindən sərin idi. Meh əsdikcə üstümdəki mələfəni oxşayır, burnuma təzə taxta və əlis qoxusu gəlirdi. Mən nə yatmışdım, nə də oyaqdım. Ətrafdakı hənerti və səsləri eşidirdim. Lakin mürgü məni yuxuya dartırdı.

Anamın ayaqlarının yumşaq tappiltisi yaxınlaşırı... uzaqlaşırdı. Nahara hazırlıq görürdü: quyudan su çəkirdi, samovara od salırdı, həyəti, səkini süpürürdü. İstirahət günü olduğundan səhərdən qonağımız gələ bilərdi. Ancaq mən heç kimi arzulamırdım; ürəyim qubarlı idi. Fikirlərimin dolasıq çəngəlliyyində ilişib qalmışdım. Başqası ilə görüşəcək halda deyildim.

Atam isə çarhovuzun yanındaki böyük çinarın kölgəsində külafirəngi düzəldirdi. Dörd dirək basdırılmışdı, indi üstünü örtürdü. Sonra sürəhi vuracaqdı, böyürdən pilləkən qaldıracaqdı. Aşağıda əkdiyi sarmaşıqları yuxarı dırmaşdıracaqdı.

Bunların hamısı mənə izfi zəhmət görünürdü. Həyat gözümdə mənasızlaşmışdı. Yaşamaq, yaratmaq, qurmaq məvhümləri da təsəvvürümдə sevmək-sevilmək kimi saxtalışmışdı. Qadınına mehriban, qayğıkeş olanları sədaqətli kişi roluna girmiş aktyor sanırdım. Ey var! Mən doğruluğa inamımı necə itirmişdim! Onu bir daha tapacağıma gümanım yox idi.

Maşın siqnali məni diksindirdi. Bu səsdə həm ötüb-keçmiş bir ünsiyyətin əks-sədəsini xatırladım, həm də onu nifrətlə yad etdim. Yanılmamışdım: mələfənin ucunu qaldırdım, ağacların arasından ora baxanda “Volqa”ni uzaqdan tanıdım. Maşın darvazaya çatıb yavaşıdı və sola burularaq həyətə girdi. Dərya qoltuğunda kağız bağlama, əlində bir dəstə qəzet kabinetən çıxanda durub irəli cummaq, “Niyə gəlmisən?! Rədd ol, geri qayıt!”—demək istədim. Həyəcanımı güclə boğdum.

Atam onu görünçə işdən əl çəkdi. Ancaq aşağı enmədi, heyrətindən külafirəngidə donub büt kimi hərəkətsiz dayandı. Anam evə çəkilmişdi; eyvana açılan pəncərənin pərdəsi arxasından bu tərəfə nəzər yetirirdi ki, onu necə qarşılıyacağam.

Dərya təzə yarımqol sarı köynəkdə idi; şübhəsiz xaricdən gətirmişdi. Döş cibinin üstdə markaya oxşar əvan bir şəkil toxunmuşdu. O, artırmaya qədəm qoycaq gözü mənə sataşdı.

Əlindəki şeyləri bir kənara atıb, qollarını açaraq:

—Könül!.. —deyə irəli yeriyəndə ilan çalmış kimi dikəldim. Məni qucaqlamağa gəlirdi.

—Kənar dur!—çağırdım.

Nəfəsimin titrəməsindən ürksə də, elə güman etdi ki, güya atamdan çəkindiyim üçün onu yaxın buraxmadım. Biləyimdən yapışib öpmək istədim. Çırıldım, qoymadım.

—Nə olub, Könülcan?

—Onun sənə dəxli yoxdur!

Geri adladı. Çiyinlərimi qaldırıb, dodaqlarını büzdü.

—Heç nə anlamıram... Məni niyə belə qarşılıyırsan? Yenə nə eşitmisən?

Dəryanın baxışları soyuq, səsi yad idi. Günün istisində qarsıyıb bürünc rənginə düşmüş sıfəti qartılmış və kobudlaşmışdı. Sarıya çalan bigları seyrəlmişdi. O, bu yabançı görkəmdə məni özündən daha da ciyrindirdi.

—Niyə danışmırısan, Könül? Bağa haçan gəlmisən, hə? Ay qız səninləyəm. Qəzetlərin poçt yesiyində yığılıb qalmasından bildim: beş-altı gündür burdasan. Bəs imtahanlara hazırlaşmırısan?

Atamdan həya eləməsəydim, bütün gücümü toplayıb onun bu qondarma suallarına möhkəm bir sillə ilə cavab verərdim.

—Hə...ba-şa düş-düm. Gec məktub yazmağımdan gileylisən... Amma nahaq yerə!—O, gətirdiyi qəzətlərin arasından ağ bir zərf çıxarıb ətəyimə atdı.—Buyur! Gör havaxtdan yeşikdə qalib! Poçtalyon dalınca bağla gələsi deyildi ki!

Mən qeyzimdən əsirdim. Boğazım qəhərlənmişdi. Dilim qurumuşdu. Zərfə etinasız bir nəzər fırlatdım. Həminki id! Qurduğu gözbağlıca oyunun baş tutacağından əmin olan Dərya oğrun-oğrun içini çəkib üstümə kəkələndi:

—Adam bir işin axırına çıxmamış hökm verməz! Bu da səninçün o dəfəki deyil!

Zərfi açıb məktubun ilk sətrini oxuyunca beynimdən sanki od püskürdü.

“Əzizim, istəklim Könül!”

Bəli! Zərfin içindəki kağızı dəyişmişdi. Demək bura gəlməzdən qabaq onun—Nərminənin görüşünə getmişdi. Mən bu ikiqat riyakarlığın müqabilində nə etsəydim, haqqım vardi. Məktubu yenə dörd qatlayıb zərfin içində qoydum və sərtliklə Dəryanın sıfətinə çırpdım.

—Namərd!

O, şaşqın halda məni sakitləşdirməyə çalışanda... Heyhat... atamın ayaqyalın, başıaçıq bizə sarı ağır-ağır addimladığını gördüm; dizləri yırtıq, köhnə boz şalvarda, qolları çırmaklı, üzülmüş qara köynəkdə idi. Əlində balta vardi. Tüklü biləkləri qabarmışdı. Zəhmindən adamı vahimə basırdı. Çatılmış qalın, pırpız qaşları altda gizlənən gözlərində qəzəb qığılçımları işıdayırdı. Cod bığları kirpi tikanları tək qalxıb burnuna dirənmişdi. İlahi, döyüş meydanına girən qoca cəngavərə oxşayırırdı atam.

O, dinməzcə yaxınlaşıb Dəryanın bərabərinə çatanda, anam “Murad!” deyə dişarı atıldı. Ay aman, nə dəhşətli səhnə idi! Mən də ixtiyarsız olaraq qışqırıldım:

—Pa!..

Atam sanki bizi eşitmirdi. Dərya hipnoz edilmiş kimi qımdanmırıda. Eyvanın bir küncünə tullanın baltanın tiqqiltisi məni diksindirdi.

—Haramzada!.. Sən nə rəzil adamsanmış! Xirtdəyin caynağıma keçməmiş itil gözlərimin qabağından!

—Murad əmi, mən gəlmışəm sizdən üzr istəyim. Mən...

—Sus! Sən!.. Sən mənim Könülümü, on doqquz il ağlamaq nədir bilməyən yeganə balamı göz yaşı axıtmağa vadar etdin. Uzaqlaş burdan! Könül səni görmək belə istəmir!

—Düz deyirsən, pa. Mənim ona olan məhəbbətim, indi nifratə çevrilmişdir.

İkiəlli üzümü qapayıb hönkürdüm. Qollarını sinəsində çarpazlayaraq məlul-məlul durmuş anam eynimdə dumanlandı. Arvadı taniya bilmədim. Sanki gözümə düşməyən çəsmək taxmışdım.

—Mən bu gün şəhərdən evimizə qonaq gəlməsini çox arzulayırdım. Ancaq səni yox!—deyə anam da sakit xislətinə rəğmən dilləndi.

Dərya maşına tərəf getdi. Motor gurladı. Onun gətirdiyi bağlamaları dalınca atdım:

—Apar bunları da istəklinə ver!—dedim.

Dərya ərinmədi, şeyləri götürüb, içəri qoydu və istehza ilə məni süzdü...

Maşın uzaqlaşca, araya elə qəmgin sükut çökdü ki, ürəyimin döyüntüsünü eşitdim.

Atam əlləri əsə-əsə bir siqaret yandırdı, baltanı götürüb yenə küləfirəngiyə qalxdı. Bayaq yarımçıq buraxdığı işini davam etdirməyə başladı...

42

Yerin də qulağı var—doğru deyiblərmiş! Mənimlə bir kursda oxuyan qızlardan üçü imtahandan çıxıb bağımıza gəlmişdi; Dəryadan ayrıldığımı eşitmışdilər.

Anam eyvanda bizim üçün stol açdı. Üzüm, pendir, çörək gətirdi. Yüngülçə nahar edib, dənizə çimməyə getdik. Mən bağda olduğum müddətdə hələ sahilə enməmişdim.

Göy qübbəsinin zirvəsinə dikəlmış günəşin iti şüaları adamın bədəninə acı tikan kimi sancılırdı. Qum yamanca qızmışdı. Yalın ayaqlarımızı yandırırdı. Göz qamaşdırıcı Xəzər öz vadisində civə dənizinə oxşayırırdı. Sular, yatağında sakit və hərəkətsiz idi. Təkəm-seyrək qağayılar uçurdu ənginliklərdə.

Şəhər sanki dənizə axışmışdı. Soyunmağa münasib yer tapmaq çətindi. Biz qələbəlikdən uzaqlaşıb, çımrıliyin qurtaracağındakı boz qayaların kölgəsinə çəkildik.

Qızlar çimməyə hazır gəlmişdilər. Daha gözləmədilər. Əlüstü paltarlarını çıxardaraq suya bas vurdular. Mən də dallarınca cumdum. Əndamım islancaq canıma sərinlik qarışq xoş bir rahatlıq süzüldü. Elə zənn etdim ki, çoxdan bəri qəlbimi çulğayan kədər, ağırlıq fövrən əriyib Xəzərə axdı və mən xeyli yüngülləşdim...

Evə axşam sərinliyində qayıtdıq. Anam plov bişirmişdi. Bunu həyətə girəndə, ocaq üstdə buglanan qazanın dadlı qoxusundan duydug.

—Qızlar, yuxarı qalxin, xörəyimizi orda yeyəcəyik,—deyə atam təzəcə düzəldib qurtardığı küləfirəngini nümayışkaranə bir tərzdə bizə göstərdi. ...Rəfiqələrim gedənədək hər şeydən danışdilar. Təkcə Dəryadan söhbət salmadılar. Bu daha yaxşı növ təsəlli idi. Bir onu bildim ki, məsələni Fəzilədən öyrəniblər. Hər halda qızların gəlişi məni az sevindirməmişdi.

O gecə eyvanda qatlama çarpayıda uzanıb gözlerimi ulduzlara zilləyərək hey fikirləşirdim; ürəkləri fərəhləndirən də insanlardır, kədərləndirən də insanlar... Quran da, dağdan da onlardır—insanlar. İnsanlar!.. İnsanlar!..

43

Bir aydı xatırə yazmağı da unutmuşam.

Sənədlərimi tibb institutundan alıb, universitetə verdim. Filoloji fakültəyə girəcəyəm. Bu həm çoxdankı arzumdur, həm də orada tələbələr tamam başqadır, məni tanıyan yoxdur; ötüb keçənlər üçün heç kəsin yanında xəcalətli olmayıacağam.

Elə bil o günləri yaşayan özüm deyiləm, mənimla adaş yad bir qızın başına gələn əhvalatlardır, hansı kitabdansa oxumuşam...

44

Fəzilə bilməyən şeyə qurd duşər. Səhər ikinci imtahana gedirdim. Nədənsə, ürəyim rahat idi. Qorxmurdum. Küçədə arxadan kimsə əlləri ilə gözlərimi qapadı və özünü saxlaya bilməyib gülmək əvəzinə nazik səslə ciyildədi.

—Fəzilə!—deyə o dəqiqə tanıdım.

Məni qucaqlayıb, qırığa çəkdi.

—Aaz.. sən atlı olmusan, mən piyada. Bax... Məmmədağam ölmüşü, evinizə gəlirəm—yoxsan. Deyirlər, yəqin anasığıldırdı. Anangilə gedirəm—qonşular, xəbər verir: Buzovnadasan. Bağınızı da, allaha şükür, tanımırıam ki, yolumu salım bir salxum üzümünüzdən yeyim. Yaxşı, bunlar heç, necəsən a?..

—Görürsən də...

Fəzilə tumanını bir az da qısaltmışdı. Krujeva koftası altından ağ sinəsi, çıyinləri və kürəyi görünürdü. Bu dəfə saçlarını saman rənginə saldırmışdı.

Saqqızını çeynəyə-çeynəyə sözünə davam etdi:

—O məsələni də eşitdim... Aaz, mən o vaxt kitabda sənə nə yazmışdım: “Məhəbbətin ləzzəti zaqsın kandarına kimidir!” Hə? Salaməleyküm! Yalandır? Canın sağ olsun. Heç bir tikə də vecinə alma. Qocalmamışan ki... Kukla kimi qızsan. Allah vurmuşdu onu, gündüzün günorta çağında, goburnat bağında! Şəhərdə oğlan qəhətdir! İtüvə tök. Odur ey... keçən həftə bir illik zəhməti fiz çıxdı. Məmmədağam ölmüşü! “Məcnun” heykəlini deyirəm ey... Komisiya gözüne döndüyüm baxıb, dodaq bütüb. İndi yan tökü!

“Qalayçıoğlu” əfsanəsi yadına düşdü. Axı, doğrudan da Dərya dərdli bir aşiqin iztirablarını necə duyacaqdı? Özü ki, məhəbbətin oduna yanmamışdı, ancaq istisində qızışmışdı.

—Aaz... fikrə getdin,—deyə Fəzilə məni ani xəyaldan ayrdı.—Amma filfaka girməkdə nə ağıllı iş görmüsən. Məmmədağam ölmüşü, bu yay sessiyalarda sümük adı əzbərləməkdən dilim qabar çıxarıb. Yaxşı da... Görüşərik.—O, dal-dalı addımlayaraq, əlini qaldırıb barmaqlarını ciyninin üstə əsdirdi:—Xudahafiz...

...İmtahan biletindəki suallara əməlli cavab verdim. Qiymətim, aşağısı dörd olacaqdı. Otaqdan çıxanda müəllimlərdən biri gülə-gülə dedi:

—Bilmirəm sənin üçün niyə narahatdırılar. Kaş ədəbiyyatı hamı bu dərəcədə mənimseyəydi.

Əvvəl bu sözlərin fərqinə varmadım. Sonradan fikir məni götürdü. Dəhlizdə bir guşəyə çəkilib özlüyümdə araşdırırdım: o canıyananlıq edəm kim idi? Atam mı? Yox! Dünya dağlsa da o, minnətə gəlməzdi. Müəllim yaxın qohumu da olsa, telefonla belə zəng çalıb mənə güzəşt diləməzdi. Anam, dayılarım, əmim... Hakəza, onlar bu işə qətiyyən qarışmadılar.

Çarəm kəsildi. Səbirsizliklə durub imtahanın qurtarmasını gözlədim. Həmin cavan müəllim qapıdan çıxcaq irəli yeridim:

—Bağışlayın,—deyə ətrafdakı tələbələrin eşidəcəyindən çəkinmədən həyəcanla xəbər aldım:—Məni sizə tapşırıban o şəxs kimdir?

Müəllim xəfifcə gülümsədi. Gözləri qayıldı. Məhrəm bir adam ərkyanlığı ilə xeyli üzümə baxdı.

—Səni mən tapşırımayıblar, Könül,—dedi.—Elə nigarançılığını çəkiblər.

Mən yenə sakitləşmədim.

—Axı, bilmək olmazmı o kimdir?

Müəllimin sıfəti birdən-birə ciddiləşdi:

—Mənim jurnalist dostumdur: Emin.

45

Anamgıldəki öz köhnə otağında əvvəlki səliqəmi bərpa eləmişəm. Bir qədər darısqallıq da olsa, carpayımı, yazı stolumu öz yerinə qoymuşam.

Gündüzlər balkona açılan pəncərədən baxanda, ilk növbədə, məhəccərin dəmir şəbəkələri arxasında ucalan, üstünə noğul-noğul çəhrayı çiçəklər səpələnmiş yasəmən ağacı, uzaqda isə, sanki mavi səmada rəsm edilmiş qədim Şərqi üslublu mənzərə görünür. Şəhərin amfiteatr qaydasında cərgələnən yönəmsiz binaları fonunda qonşu məscidin günbəzi, minarəsi dikəlir. Gecələr göylər lacivərd rəngə boyanır, ay doğur, yasəmən ağacının çiçəkləri ulduzlara çevrilir.

Pəncərəm güya divardan asılmış bir şəkil çərçivəsidir ki, təbiət ona özünün ecazkar boyalarla işlənmiş gözəl rəsmlərini salır: evdə tək darıxmamaq üçün onları mən göstərir.

Atamın xasiyyəti yaman dəyişib; söhbətcil, deyib-gülən olub. Hər həftə məni uşaq təki yanına salıb gəzməyə, kino, teatr tamaşalarına aparır. Anam pərvanə kimi başıma dolanır. Qohumlarımız tez-tez bizə gəlirlər. Əmim arvadı, dayıdostum, hərdən gecəyədək oturub laqqırtı vururlar. Bilirlər ki, ürəyim sınıqdır. Hamısı ona görədir. Məni xiffət etməyə qoymurlar. Bağdan köçəni Qönçəbəyim də bir-iki yol anama baş çəkib. Keçən dəfə mənə yenə “göyçək balam” dedi. Doğma bir qayğıkeşliklə maraqlandı:

—Eşitdim institutu dəyişirsən, göyçək balam, doğrudurmu?

—Bəli, Qönçəbəyim xala.

Ancaq onunla göz-gözə durmaqdan sıxıldım, üzünə yox, yerə baxdım. Çoxdandı görməmişdim, birçəkləri ağarmışdı arvadın.

Bu səhər qəribə bir hiss keçirdim. Ad günümədə Eminin mənə bağışladığı oyuncaq meymunu yazı stolumun dolabçasında gördüm. O vaxt evdən köçəndə özüm qoymuşdum. Götürüb oynatdım, sonra divardan, qabaqkı yerindən asdım. Ancaq... elə bildim ki, bunun üçün onun özündən icazə almaliydim.

46

Sentyabr məsud bir səhərlə gəlmişdi. Mən universitetə hazırlaşırdım. Təzə tikdirdiyim yaxası qırmızı köbəli ağ paltarımı və hündürdən qırmızı tuflilərimi geymişdim. Dəhlizdə ayna qabağında fırlanıb özümə nəzər yetirdim. Saçlarımı səliqəyə saldım. Portfelimi götürdüm.

—Ma, sağ ol, mən getdim,—deyə anama eşitdirib qapını açdım.

Arxadan onun xeyir-duası məni müşaiyət etdi:

—Yaxşı yol, bala. Uğurlar olsun...

Pilləkənləri adətim üzrə tələsik endim. Küçəyə çıxcaq tini buruldu. Beşcə addım uzaqlaşmamışdım ki, balkondan anamın səsi gəldi:

—Könül!..

Ayaq saxladım. Soruşdu:

—O tərəfə niyə?

Çaşmışdım. Axı mən bu gündən sonra başqa səmtə getməliydim. İnstitutum da, yolum da dəyişmişdi.

Geri qayıtdım. Üzü yoxuşa döndüm.

Elə mən özüm də dəyişmişdim. İndi hər şeyə ayrı gözlə baxırdım...

... O axşam bənövşəli dəftərimin axırıncı ağ vərəqinə bu sözləri yazdım və sonuncu nöqtəni qoymadım. Yazdım ki: "Ağlılı bir dəfə aldanar, həyatda mən də yanıldım. Özün hamisəna şahidsən. Sən doldun, ancaq ürəyim boşalmadı. Əlvida, mənim bənövşəli dəftərim, əlvida!..."

Epiloq

Pəncərəmdə dan söküldürdü... Yerimə uzanmışdım, lakin mütəəssir olduğumdan yata bilmirdim.

Mənzərənin iki dəftərini bir gecədə oxuyub qurtarmışdım. Məndə Könülün taleyinə intəhasız maraq oyanmışdı. Əsərin sonunda Emini görmək istəyirdim. O, əvvəllər sevdiyi qızı indi necə qarşılayacaqdı—məni düşündürdü. Ehtimal ki, bu macəra Mənzərənin öz başına gəlmışdı; adını qəsdən dəyişib Könül qoymuşdu. Utandığından.

Neçə vaxt idi dəftər sahibinin yolunu gözləyirdim. Nəhayət, bir gün işin axırına yaxın otağın qapısı döyüldü. Tıqqıltının zərifliyindən duydum ki, qadın barmaqlarıdır.

—Buyurun,—dedim.

Mənzərəmi deyim, Könülmü deyim—bilmirəm, onların hansıydı, içəri qədəm qoyu. Ehtiramla salam verdi.

Qız yenə qarşımıdakı kresloda yer göstərdim. Əyləşdi.

Məndəki bənövşəli dəftərlərin cildi rəngində göyümtül, sadə paltar geymişdi. Sifəti, qolları gündə yanıb əsmər olmuşdu. Buzovna bağlarında Könülün rəfiqələri ilə dənizdə çımdıyi səhnəni və bu barədə yazdıqlarını xatırladım: "... Elə zənn etdim ki, çoxdan bəri qəlbimi çulğayan kədər, ağırlıq, fövrən əriyib Xəzərə axdı və mən xeyli yüngülləşdim..."

Qız günahını boynuna alan müqəssir kimi zavallicasına başını aşağı dikib pörtmüşdü.

—Niyə dinmirsiniz?..

Bu sözdən sonra o, hərəkətə gəlib yerində qurcandı. Asta bir səslə dedi:

—Bacım sizə mənim dəftərlərimi gətirib vermişdi. Oxumusunuzmu?

"Bacım!" Məgər doğrudan da bu həmin qız—Mənzərə deyildimi?

Mən tilsim açan bir sehrbaz kimi ifrat maraqla ona diqqət yetirdim. Xeyr! Səhv etməmişdim. Birçəyində ağaran iki tel, arxaya daranmış sığallı saçlarında qoşa ciğir salmışdı. Bu, Mənzərə idi!

—Demək, siz Könülsünüz, eləmi? Öz xatirələrinizi qələmə almışınız.

Zəif bir səslə cavab verdi:

—Bəli.

—Mənzərənin əkiz bacısı...—deyə mən əlavə etdim.—Çox gözəl.

İsmətdən doğan bu müqəddəs yalanın müqabilində o, alqışa, təşəkkürə layiq deyildimi!

Mən, bənövşəli dəftərlər haqqında düşündüklərimi ona söylədim. Arada bir Eminin adını çəkəndə qızın içəridən çalxanıb sarsıldığını aşkar duydum. O, əsərini çapa hazırlayacağını vəd edib, minnətdarlıqla məndən aynılıb getdi. Dəhlizin parket döşəməsində tuflilərinin dabanından qopan tiqqılıtları uzaqlaşdı və esidilməz oldu.

İndi o zamandan az qala il ötüb. Bənövşəli dəftərlərin sahibindən xəbər yoxdur. Həmişə, hər yerdə görmüm onu arayır.

Könülü itirmişəm.

Mən, hər məclisə düşəndə səhbət açıram. Təəssüflə deyirəm ki: bir adsız əsər var, onu məndən başqa heç kəs oxumayıb...

Yalta—Bakı

16 yanvar—28 aprel, 1969

Veb direktor: Betti Bleyer

Mənti yığıdı: Ülviiyyə Məmmədova

Yoxladı və veb üçün hazırladı: Aydan Nəcəfova

AZERI.org-a qoyuldu: Fevral 2005